



MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 10-11 fevral 2018-ci il Şənbə № 32 (6921) Qiyməti 60 qəpik

Xəbər

Prezident
əmək pensiyalarının
artırılması
haqqında
sərəncam
imzaladı

yazısı sah.2-də

Gündəm

**Deputat və partiya sədri seçki
müzakirəsində üz-üzə**



Fəzail Ağamalı: "İlham Əliyevin heç bir şəxsi marağın yoxdur ki, seçkiləri oktyabr ayından götürüb, aprel ayına salsın"

yazısı sah. 8 və 9-də

**Kənd Təsərrüfatı Nazirliyinin bəzi
səlahiyyətləri ləğv olunur**

yazısı sah.2-də

**Putinlə Qarabağ razılaşması əldə
oluna bilər, lakin...**

yazısı sah.7-də

**AVCİYA seçki ilə bağlı
planlarını açıqladı**

yazısı sah.3-də

Prezidentin İrəvan mesajı

yazısı sah.7-də

Müxalifət birləşərsə, nəsə dəyişərmə...

yazısı sah.4-də

**Prezidentliyə namizədlər üçün
pulsuz efir - şərtlər necədir**

yazısı sah.3-də

**Təhsil naziri yenə BDU-dan
gətirilə bilər-iddia**

yazısı sah.6-də

Bakıda aptek sahibi həbs olundu

yazısı sah.2-də

**Deputat Sona Əliyevanın
ətrafında nə baş verir...**

yazısı sah.10-də

**Tənhalığı seçən, tənhalıqda
dünyasını dəyişən
Zərnigar Atakişiyeva**

yazısı sah.13-də

**99 illik icarə verilən torpaqlarda ev
tikməyin yaratdığı problemlər**

yazısı sah.15-də

BAKİ ÜÇÜN SEÇKİ SONRASI KRİTİK BİR AY: YA YENİ “YOL XƏRİTƏSİ”, YA DA...

Ermənistanda Azərbaycandakı erkən seçkilərdən dolayı post-aprel xofu güclənir; **rusiyalı tanınmış politoloq**: "Bakı ABŞ-ın Qarabağa dair yeni sənəd hazırlayacağına ümid edir və yeni erməni prezidentinə təzyiq edəcək ki..."



yazısı sah.5-də

BÖYÜK ƏFV VƏ AMNİSTİYA: SİYASİLƏRDƏN KİM LƏR AZADLIQDA OLACAQ...

"Biz artıq siyasi məhbus problemini qapadıb başqa işlərlə məşğul olmalıyıq" - hüquq müdafiəçisi

yazısı sah.6-də



**Azərbaycan
sevdalı iş
adımının
yubileyidir - Füzülə
Məmmədov-55**

yazısı sah.6-də



**"Xəzər
adaları"nın Hacı
İbrahimdən
alınması xəbəri
yayıldı**

yazısı sah.10-də



**Sabir Rüstəmhanlı:
"Azərbaycanın
galəcək seçkilərində
uğur qazanmağın bir
yolu da hakimiyyətlə
əməkdaşlıqdan
keçir"**

yazısı sah.12-də



YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim etdi

Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Bu barədə APA-ya YAP-dan məlumat verilib.

Məlumatda bildirilir ki, YAP-in 2018-ci il fevral ayının 8-də VI qurultayı keçiriləcək.

Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədən-kənar prezident seçkilərində YAP sədri, prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdiliklə qərar qəbul edilib.

Prezident əmək pensiyalarının artırılması haqqında sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının siğorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə: bütün növ əmək pensiyalarının siğorta hissəsinin artırılmasını təmin etsin; fərdi uçot sisteminde fərdi hesabların siğorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.



"Bakcell"in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" özünün 4G LTE şəbəkəsini ölkənin şimal bölgəsində də istifadəyə verib.

Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər bölgələrində yüksək sürəti LTE şəbəkəsinin təmin edilməsinə yönəlmış kompleks tədbirlərin davamı olaraq, "Bakcell" şirkəti Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE stansiyaları quraşdırıb. "Bakcell"in 4G xidməti artıq Quba, Qusar (Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə edir. Beləliklə, "Bakcell" abunəçiləri həmin ərazilərdə en yüksək sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı elədə ediblər.

"Bizim esas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürəti mobil internet xidmətləri ilə tekə paytaxtda yox, bütün ölkə ərazisində təmin etməkdir. Bildiğiniz kimi, 4G şəbəkəmizin Bakı və Abşeron yarımadasının ərazisini tam əhatə etməsi üzrə işlər başa çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G stansiyalarının quraşdırılmasına başladıq və bununla respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyətlə start verdik. Bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında Bakcell şirkəti böyük məmənliyətlə özünün ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan etdi. Bu gün isə biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda en yüksək keyfiyyətli mütərzi təcrübəsi və en sürətli mobil şəbəkədən yararlanma biləcəklər", deyə "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers bildirib.

"Bakcell"in 4G xidməti daim mobil olmaq və olduqları bütün məkanlarda genişləngən internetə yüksək sürətli çıxış elədə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ilde mobil rabitə şəbəkələrinin müqayisə testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və en etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şəbəkəsi Azərbaycanda "Best in Test" (sınaq nəticələrinə görə en yaxşı) adına layiq görülüb.

Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətləri ləğv olunur



"Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdiriləməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumlar, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin mehdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilmesi nəzərdə tutulur.

APA-nın məlumatına görə, bununla bağlı "Baytarlıq haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsi bu gün Milli Məclisin (MM) Aqrar siyaset komitəsinin iclasında müzakirəye çıxarıllıb. **Komİtə sədri Eldar İbrahimov** bildirib ki, fermanın tələblərindən irəli gələn yeni qanunvericilik sənədində əsasən baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyəti organı tərəfindən hayata

da məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.

Qanun layihəsində heyvan mənşəli məhsul və xammal anlayışı da əksini təpib. Bununla bağlı qanuna 1.0.14 və 1.0.15-ci maddələrin əlavə edilməsi təklif olunur. 1.0.14-cü maddədə qeyd edilir ki, heyvan mənşəli məhsullar insan istehlak üçün yararları olan ət, süd, yumurta, bal və emal yolu ilə alınan məhsullardır. 1.0.15-ci maddədə bildirilir ki, heyvan mənşəli xammal gön, dəri, yun, tük, qıl, ləlek. Sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatlarıdır.



Bakıda aptek sahibi həbs olundu

Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmənlərin qanunsuz satılması barədə paytaxt sakinlərinin müraciəti Bakı Şəhər Prokurorluğununda araşdırılır.

Bakı şəhər prokurorluğunundan APA-ya verilən məlumatə görə, araşdırma zamanı "Cinar Pharmaceuticals" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11a sayılı ünvanda fəaliyyət göstərən aptekdə işləyən saticıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən "Contramal 150 SR (Tramadol HCl 150 mq)" adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müyyən edildiyindən Bakı şəhər prokurorluğununda faktə gərə Cinayet Məcəlləsinin 308.1 (vəzifə selahiyətlərindən sui-istifadə) və 240.2.2-ci (tekrazen narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr qanunsuz satma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılması şəhər prokurorluğunun İstintaq idarəsine tapşırılıb.

Istintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan dərman preparatları aşkar edilərək götürülüb.

Qeyd edilən aptekin sahibi olmaqla hamin apteka faktiki rəhbərlik edən Qasimov Natiq İdris oğlu cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilir.

N.Qasimov iş üzrə Cinayet Məcəlləsinin 308.2 (vəzifə selahiyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr qanunsuz satma, külli miqdarda töredildikdə) maddələri ilə ilə təqsirləndirilən şəxs qismində celb olunaraq ona Cinayet Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilmişək məhkəmənin qərarı ilə bərəsində həbs qətimi tədbiri seçilib.

Hərəkət güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin tam dairəsinin müyyənəşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Muğam aləmi" festivalı keçiriləcək

Martın 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Konservatoriya və Bestəkarlar İttifaqının birgə təşkilatçılığı ilə "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı keçiriləcək.

APA-nın məlumatına görə, 2009-cu ildən başlayaraq keçirilən festival bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Festivalın açılış konserti martın 7-də Heydər Əliyev Sarayında keçiriləcək. Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Açılış konsertinə bestəkar Müslüm Maqomayevin "Nərgiz" operasından uzun illərdən səslənməyən arıya da daxil edilib.

Simpoziumun rəsmi açılışı AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olacaq, daha sonra tədbir iki gün Gəncədə davam edəcək. Bundan əlavə, proqrama Üzeyir Hacıbəylinin "Koroğlu" operası, Marionet Teatrının "Leyli və Məcnun", Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar bestəkarın "Yeddi gözəl" baletinin tamaşaları da daxil edilib. Bestəkarın yubileyi ilə əlaqədar festival çərçivəsində məruzələr təqdim olunacaq. "Muğam sənəti"ndə azərbaycanlıq məfkurəsi" və "Qara Qarayevin əsərlərinde müğamin təcəssümü və izləri" əsas mövzular olacaq.

Azərbaycanda İlahiyyat İnstitutu yaradılır

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat Institutunun yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat Institutunu yaradacaq.

Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat Institutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə iki ay müddədində Azərbaycan İlahiyyat Institutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılılaşdırmaqla təsdiq etməlidir.

Prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək. Növbədən kənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il fevralın 27-dən martın 12-i saat 18:00-dək davam edəcək.

son keçirilən prezident seçkilərində (2013-cü il 9 oktyabr) MSK üçün pis vəziyyət yaradı bilər, bəzən kimse hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. M. Pənahov beynəlxalq təşkilatların nümayəndələri ilə məsləhətlişib social şəbəkələrin seçki prosesində fəaliyyəti ilə bağlı müvafiq addimlar atılacağını və monitoring aparılmasını bildirib.

Seçki Məcəlləsinin 80-ci maddəsinə (Televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədi ilə pulsuz efir vaxtinin verilməsi şərtləri) əsasən, prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılan pul-

zədlər sosial mediadan effektiv və qanunlara uyğun olaraq istifadə etsinlər.

Əger kimse sui-istifade edəcəkse, təhqir-böhtanlar olacaqsa elbəttə, o, məsuliyyət daşıyacaq. Bu tip hüquq pozmaları ilə bağlı prezidentlər də bizdə kifayət qədər olub. Buna görə facebook və ya hansısa digər sosial media vasitəsinə ölkə ərazisində tamam olaraq qapağı ehtiyac yoxdur.

"Multimedia" İformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru,

Prezidentliyə namizədlər üçün pulsuz efir - şərtlər necədir...

"Seçki qanunvericiliyi yalnız büdcədən maliyyələşən mediada namizədlərə bərabər imkanlar yaradılmasını nəzərdə tutur" - ekspert

Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədən kənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planına əsasən, Azərbaycanın bütün ərazisində seçkilərin müşahidəsinin aparılması üçün ərizələr MSK-ya seçkilərin təyin edilməsi barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək MSK-ya təqdim edilməlidir. Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərə 5 gün qalana dək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər. Seçici siyahılarda əlavə və dəqiqləşdirmələrin aparılması səsvermə gününə əz 35 gün qalana dək, yəni martın 7-ə qədər davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Bu proses də martın 19-da başlayacaq, aprelin 10-u saat 8:00-da dayandırılacaq.

Seçki Məcəlləsi prezident seçkisində MSK tərəfindən rəsmi qeydə alınmış namizədlərə İctimai Televiziya və Radioda ödənişsiz efir vaxtı ayrılması nəzərdə tutur. Ən

suz efir vaxtinin ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziya, 3 saat radioda). Pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölündür.

Ayrılan vaxt namizədlər arasında bərabər bölündür. Ona görə də namizədlərin sayı artıraq onlara ayrılan vaxt da azalır. Növbədən kənar prezident seçkisində qeydə alınmış namizədlərin sayı bəlli olduqdan sonra hər namizəd üçün həftədə neçə dəqiqə ödənişsiz efir vaxtinin müəyyənleşdiyi dəqiqləşəcək.

Hazırda namizədiyə 10 iddiaçı var. İddiaçıların sayı artmaqdadır. Lakin qeydə alınacaq namizədlərin sayının heç də bu gün üçün iddiaçıların sayı qədər olmayıcağı belliidir. Çünkü onların sırasında qeydiyyata alınmaq üçün tələb olunan 40 min seçici imzasını toplaya bilməyənlərin, seçkinin hansısa mərhələsində prosesdən geri çəkilmələrin, başqa namizədə güzəştə gedənlərin olacağı iştsna deyil.

Namizədlərin İTV-dən kənar digər media organları və sosial şəbəkədə təbliğat imkanlarına gəlincə, MSK-nin sədri Məzahir Pənahov bildirib ki, seçki zamanı təşviqat prosesinin tənzimlənməsində sosial şəbəkələr problemlər yaradır. O qeyd edib ki, sosial şəbəkələr



Osman Gündüz

Azərbaycan Internet Forumunun presidente Osman Gündüz isə bildirib ki, sosial şəbəkələrin, Internetin məhdudlaşdırılması seçki qanunvericiliyində nəzərdə tutulmayıb. Internet media resurslarının bloklanması

ötən il qəbul edilən "İnfomasiya, informasiyalasma və informasiyanın mühafizəsi" haqqında qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub: "Fikrimizcə, tam əksinə olmalıdır. Hazırda ölkədə təbliğat-təşviqatın daha effektiv qurulması, ictimai müzakirələr, geniş auditoriya əlçatımlıq üçün ən ucuz vasitə ele sosial mediadır. Bu baxımdan seçkilərin demokratik keçirilməsini təmin etmək üçün hökumət maraqlı olmalıdır ki, nam-

Bir daha qeyd etmək istərdik ki, ölkədə "KİV haqqında qanun"a görə internet, o cümlədən də sosial media kütüvə informasiya vasitesi sayılır. Seçki qanunvericiliyi isə yalnız büdcədən maliyyələşən mediada namizədlərə bərabər imkanlar yaradılmasını nəzərdə tutur. Digər media, o cümlədən sosial media vasitələrindən istifadə olunmasında namizədlər sərvəstdirlər".

□ **Etibar SEYİDAĞA, "Yeni Müsavat"**



AVCIYA seçki ilə bağlı planlarını açıqladı

Qurumun yaratdığı Seçki Qərargahı prezident seçkisinin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün Uzunmüddətli Müşahidə missiyasını həyata keçirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkıfəf Mədəni Yardım Assosiasiyasının (AVCIYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə baş tutacaq prezident seçkisinin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün Uzunmüddətli Müşahidə missiyasını həyata keçirir. Bunu nə bağı AVCİYA mətbuat konfransı keçirib.



Musavat.com xəbər verir ki, Uzunmüddətli Müşahidə missiyasını ilə bağlı assosiasiya MSK-ya müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunvericili baza, seçki ərefəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK, DSK və MnSK-ların fəaliyyəti, seçkilərə bağlı KIV-in monitoringi, təşviqat kampaniyası və seçki gününün monitoringin təşkil kimi genişmiqyaslı fəaliyyət start verib. Seçki Qərargahı bu işlərin icrasına 05 fevral 2018-ci il tarixdən başlayıb.

KIV-in monitoringi iqtidar, müxalifət və müstəqil yönümlü 8 qəzet, 2 agentliyi əhatə edir.

Seçki qərargahı rayon koordinatorlarının attestasiyası, regional ofislerin işinən prezident seçkilərinə uyğunlaşdırılması işlərini qısa müddətə başa çatdırıb. Seçicilərin feallığının artırılması ilə bağlı fevralın 16-dan başlayaraq aprelin 10-na kimi regionlarda seminarlar və müşahidəçilər üçün treninglər keçiriləcək. İlk seminar və treninglər gələn həftə Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayonlarında keçiriləcək. Yaxın günlərdə müşahidəçilərə kömək məqsədilə "Yaddaş kitabçası" nəşr olunacaq.

Uzunmüddətli Müşahidə ilə bağlı Aralıq Hesabat 06 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək.

Seçki günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin münasibət AVCİYA-nın bəyanatında aprel ayının 12-də seher saatlarında elan olunacaq. Prezident seçkiləri ilə bağlı yekun hesabat isə 26 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək.

Seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin seçicilər arasında təbliğine böyük önem verir. Seçki qərargahı həmçinin beynəlxalq qurumlarla əlaqələrin yaradılması, onlara əməkdaşlığı təşkilinə də müsbət yanaşır. Seçki qərargahı əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurası, Avropa Birliyi, ATƏT, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər qurumların nümayəndələri ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində səylərini artıracaq.

□ **Musavat.com**

Azərbaycanda 11 aprelə prezident seçkisinin təyin edilməsi ilə müxalifət döşərgəsində yenidən birləşməzakirələri başlayıb. Əsas aparıcı qurumların tərəfdarları hesab edirlər ki, müxalifətin böyük bir birliliyi yaranarsa, hakimiyyəti dəyişmək şansları ola bilər.

Sosial şəbəkələr və mətbuatda bu istiqamətdə birləşməzakirələrinin səsləyir, bu istiqamətdə vaxt itirmədən müzakirələrin başladılmasını isteyirlər. Doğrudur, seçkilərə az müddətin qaldığını düşünərək, birliyin yaranması üçün zamanın yetmediyi barədə də fikirlər var. Amma belə bir birlinin yaranmasının mümkünüsüz olmadığı da deyilir.

İndiki vəziyyətdə birlilik olsa belə, hakimiyyətə alternativ qüvvənin olmayacağı barədə düşünenler çoxluq təşkil edirlər. Lakin ümidi olmayanlar da az deyil.

ADP sədri Sərdar Cəlaloğlu seçkiyə az müddətin qaldığını qeyd edərək, zaman baxımından effektiv birliyin yaradılmasının və onun təşkilinin praktiki cəhətdən mümkün olmadığını düşünür: "Nəzəri cəhətdən bu mümkün ola bilər, yəni düşüne bilərik ki, belə bir birlilik olsa, ciddi nailiyyətlər qazanmaq mümkünür. Amma praktiki cəhətdən bu mümkün deyil, çünki zəmanımız çox azdır. Çünki məsələlərin müzakirəsi, razlaşmanın özü xeyli vaxt alacaq. Söhbət təbii ki, ciddi birlilik gedərsə. Hətta xilaskar olsa belə, müxalifətə lazımlı olan zaman resursu yoxdur. Burada təkcə birləşmədən səhbat getmir. Hər hansı bir siyasi nailiyyətin elde edilməsinin iki ciddi resursu var, insan

və maliyyə resursları. Zaman resursundan əlavə, bu iki resursun da olması çox vacibdir. Tutaq ki, müxalifət həqiqətən də bu gün birləşdi. O zaman bu sual meydana çıxacaq ki, müxalifət əger birləşirse, onda müxalifətin birləşməsindən meydana çıxan insan və maliyyə resurslarını necə təşkil etmək olar. Bütün bunların özü də zamanla bağlıdır. İndiki halda, birləşəcəyimiz təqdirdə belə, bu resursları təşkil edə biləməyəcəyik. Digər tərəfdən, Azərbaycanda siyasi hadisələr tek müxalifət-iqtidər münasibətləri ilə müyyəyen edilmişdir. Əger bu belə olsayıd, o zaman çoxdan Suriya, İraq problemləri həll olardı. Bu gün Suriyada müxalifət arxa cəbhədədir. Öndə faktiki Amerika, Türkiyə, Rusiya və İran dayanıb. Bizim kimi ölkələrdə pərdeərəxarş döyüşlər gedir. Yeni Rusiya, İran, Amerika kimi dövlətlərin nümayəndələri hərəsi bir söz deyir və faktiki olaraq, hakimiyyətə öz niyyətlərini çatdırırlar, yaxud kimse müxalifətin qulağına nəsə piçildiyir. Suriyada açıq şəkildə iştirak edən xarici qüvvələrin fəaliyyəti Azərbaycanda gizli şəkildə davam edir. Tutaq ki, indi müxalifət birləşdi, arzu edilən birliyi yaratdı, o zaman xarici faktor təmin etmək mümkünür? Özü də bular bir-birinə zidd olan xarici faktorlardır. Yeni maraqları burada toqquşur. Bu cür toqquşmalar olan bir vəziyyətdə ciddi bir nailiyyət qazanmaq və ya

Müxalifət birləşərsə, ne dəyişə bilər?



Sərdar Cəlaloğlu: "Zəmanımız çox azdır"
Tural Abbaslı: "Kimsə birlik istəyindədirse..."

qabağa getmək mümkünür? Bunun özü də bir sualdır. Burada səthi şəkildə demək ki,

müxalifət birləşə, hakimiyyət gedəcək, bu məsələyə qeyri-siyasi yanaşmadır. Müxalifət

birləşə belə, xalqın özü kifayət qədər aktiv bir mövqeyə çıxmaya qədər ciddi haki-

Avropa Parlamentində "Azərbaycanın Dostları" qrupu təsis edilib

Deputat: "Gördülər ki, təzyiq siyaseti ilə bizdən istənilən mövqeləri qoparmaq mümkün deyil"



Azərbaycan Milli Məclisinin Al-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi (PƏK) üzrə nümayəndə heyəti Avropa Parlamentində (AP) sefərdədir.

APA-nın xəbərini görə, sefər çərçivəsində Al-Azərbaycan PƏK-in həmsədri Cavanşir Feyziyev, üzvləri - millət vəkilləri Azər Kərimli, Sahi-

AP üzvləri 2016-ci ilin sonunda Avropa parlamenti ilə Milli Məclis arasında münasibətlərin bərpə olunmasından sonra əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətdən məmən-

mişələrini bildiriblər. Onlar münasibələrin daha da yaxınlaşdırılması üçün qarşılıqlı rəsmi və işgəzar səfərlərin əhəmiyyətini vurgulayıblar.

Strasburqda Cavanşir Feyziyev və AP-nin Latviyadan olan üzvü Andrey Mamikinsin birgə dəvəti ilə Avropa Parlamentində "Azərbaycanın Dostları" qrupunun təsis olunması ilə bağlı rəsmi ziyanət təşkil edilib. Ziyanət Milli Məclisin nümayəndə heyətinin üzvləri, Azərbaycanın Al-dakı səfiri Fuad İsgəndərov, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov, Avropa Parlamentinin 40-a yaxın üzvü qatılıb.

Xaricdə səfərdə olan deputat Elman Nəsirova əlaqə yaradıb, görüşlər barəsində daha detallı məlumat almaq istədik. Deputat bildirdi ki, axşam saatlarında Bakıya qayışdaçıqlar. Söylədi ki, görüşdə olduqları üçün geniş açıqlama verə biləyəcək.

Avropa ilə Azərbaycanın münasibətlərindən danışan deputat Zahid Oruc isə "Yeni Müsavat" bildirib ki, bir zamanlar tərəflər arasında münasibətlərin soyumasına ölkəmiz tərəfindən əsaslar verilməmişdi:

"Biz xarici siyaset kursumuzu dəyişdirirək fərqli bir qütbə getmək istədiyimiz üçün cəza-

landırılmamışdır. Yaxud da Azərbaycan iqtisadi baxımdan resurslarını Qərbdən çəkdiyinə görə, üçüncü, dördüncü qütbələlə fəal iqtisadi müqavilələr bağladıq üçün onun əleyhinə hücumlar təşkil edilmişdir. Daha çox səbəb ondan ibarət idi ki, ölkəmizi məsələn, Ukrayna kimi idarə etməye çalışan siyasi mərkəzlər, Avropa Parlamentində olan əsas atmosferi müəyyənləşdirən qüvvələrin əli ilə üzərimizə gəlməkdə idilər. Buna görə parlament məcbur oldu ki, əlaqələrini və dostluq qrupları çərçivəsində fəaliyyəti kəskin şəkildə azaltınsın, bir sira tədbirlərdən imtina etsin. Belə olan təqdirdə qarşı tərəf şahidi oldu ki, Azərbaycan əhəqiqətən de bölgədə həllədici bir dövlətdir. Zətən Qərbin siyasetinin Cənubi Qafqazda iflasa uğramasının səbəbi biz deyiklik. Hər halda heç kimə sərr deyil ki, Obama dövrü itirilmiş zaman sayılmalıdır. Gürçüstən üzərindən "Buş doktrinası"nın davam etdirməklə, nəticələri əldə edə bilmərsən. Hətta Tbilisi və onun periferiyası coğrafi və strateji yüksəklik olsa da, onunla bütövlükde Qafqaza nəzəret etmek qeyri-mümkündür. Ona görə də Avropa tərəfdən dayanmış münasibətlərə reaksiya verildi. Diplomatik kanallarla gələn mesajlar sübut etdi ki, onlar addımın yanlış nəticələrini hesablayırlar. Sübut da olunmuşdu ki, ölkəmiz əleyhinə məlumat informasiya müharibələrini aparan qüvvələrin içərisində Avropa parlamentariləri geniş yer tutublar. Onların bir qismi də Qarabağla bağlı platformada əleyhimizə çalışan dairələrdir ki,

müxtəlif missiyalarla yükleniblər. Ancaq fəaliyyətlərinin əsas hədəfi ölkəmizdir. Nəhayət görübər ki, bu cür təzyiq siyaseti ilə bizdən istənilən mövqeləri qoparmaq mümkün deyil".

Deputat bildirib ki, Azərbaycan, Qərble Rusiya arasında toqquşmanın meydani olmuş

"Biz bu gün də həmin mövqeden özümüzü kənar saxlamaq üçün maksimum cəhdərərək göstəririk. Digər tərəfdən də artıq "Şərqi Tərəfdəşlığı" sammiti ilə bağlı onların planları məcbur etdi ki, 28 ölkənin hər birinin diplomatı həmin dövrlərdə gəlib, bir neçə dəfə prezident İlham Əliyevlə görüşsünlər. Dostluq münasibətləri hara qədər inkişaf edə bilər? Orada parlament səviyyəsində əlaqələr hara qatdırıqlı olar? Bunu demək lazımdır ki, diplomatik səfərə, qanunverici müstəvidə hərəkətin konkret çərçivəsi var. Mühüm məsələ hökumətlər səviyyəsindədir. O cəhətdən Avropa Birliyində onların nazirləri səviyyəsində keçirilən tədbirlər, verilən qərarlar sübut edir ki, Azərbaycan Qərb üçün önemli dövlətdir. Ölkə mediasında Məgerinin ölkəmizin orası bütövlüyünün müdafiəsi ilə bağlı açıqlaması yayılıb. Ümid edirəm ki, mövqə sona qədər dəsteklənəcək. Əger Avropa Birliyinin xarici işlər naziri bu cür mühüm bəyanat verirsə, heç şübhəsiz ki, biz münasibələrimizi yalnız bir qütb üzərindən aparmırıq. Xarici siyaset də diversifikasiya olunmalıdır".

Ali RAIS
 "Yeni Müsavat"

Azərbaycan prezidenti İlham Əliyevin hakim partiyamın son qurultayında Qarabağ mövzusunda son çıxışı əslində Bakının seçki sonrası "Yol xəritəsi" də adlandırlı biler. Həmin çıxışda ölkə başçısı ermənilərin "miatsum" kimi absurd arzusu üçün heç bir şans, ümid saxlamadı və bir da-ha "Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək" dedi, üstəlik, "tarixi Azərbaycan torpağı olan İrəvana, Zəngəzura, Göyçəyə qayitmalıyıq" söylədi.

Bu açıqlama ATƏT-in Minsk Qrupu həmsədrleri bölgədə ikən verilmesi ilə xüsusi diqqət çəkir. Prezidentin çıxışı həmçinin, o anlama gelir ki, apreldən sonra - nə vaxt ki, işgalçı Ermənistanda da seçki mərhəlesi bitəcək və status-kvonu uzatmaq üçün İrəvanın da, vasitəcılərin də seçki bəhanəsi əldən çıxacaq, sülh danışqlarında real dönüş olmalıdır. Əks halda, ele yaydaca müharibə qaćılmaz ola bilər. Təsədüfi deyil ki, İlham Əliyev həmin çıxışında Azərbaycanın hərbi potensialı barədə də kifayət qədər danişdi.

Gözlənildiyi kimi, ölkə başçısının apreldən sonraya hesablanmış mesaj-anonsları Ermənistanda eks-səda doğurub, xofu daha da artırıb. Yerli siyasi ekspertlər görə, "Azərbaycan lideri seçkiləri 6 ay qabağa çəkməklə, prezident seçkisini tez başa vurmağa tələsməklə yaya Dağlıq Qarabağ məsələsi ilə daha aktiv məşğul olmaq niyyətindədir".

Bu qəbildən gözlənilər haqqında danışan erməni rəsmiləri də narahatlılarını gizlətmirlər. Məsələn, "Yeni Müsavat" xəbər verir ki, Ermənistanda xarici işlər nazırının müavini Şavarş Kötçəyan dünən Azərbaycandakı növbə-dənənkar prezident seçkisi mövzusunda "Azadlıq" radiosuna (erməniece) danışarkan temas xəttində monitorinqin gücləndirilmesi vacibliyini öne çəkib, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində "əldə olunmuş razılışmalara əməl olunmasının zəruriliyi" qeyd edib.

Yada salaq ki, 4 günlük aprel mühabibəsindən az sonraya təsadüf edən həmin görüşlər zamanı atəşkesin pozulması hallarına nəzarəti artırmaqla bağlı təkiflər səslənmədi. Bu isə işgal rejiminin uzanmasında maraqlı olan ve Azərbaycanın hərbi zərbələrindən sığortalanmağa çalışan düşməni tərəfini tam qane edir. Lakin Bakı bu təkifləri geri çevirib və konfliktin həllində real dönüş olmayınca faktiki cəbhə xəttinin rəsmi cəbhə xəttinə çevriləməsinə imkan verməyəcəyini bəyan edib.

Prezidentin son çıxışı da köçəryanların ümidiñin reallaşmayacağının anonsu hesab oluna bilər. Erməni tərəfi ən əvvəl buna görə narahatdır. Yeri gelmişkən, dünən temas xəttində işgalçı qüvvələrin daha bir hərbçisi mehv edilib. Bu itkilər heç vaxt azalmayacaq - ta ki, İrəvan sülh danışqlarında konstruktiv mövqe tutanacaq.

Ermənistanda Qarabağ mövzusunda yaşanan dəha bir



Bakı üçün seçkisonrası kritik bir ay: ya yeni "Yol xəritəsi", ya da...

Ermənistanda Azərbaycandakı erkən seçkilərdən dələyi post-aprel xofu güclənir; rusiyalı tanınmış politoloq: "Bakı ABŞ-in Qarabağa dair yeni sənəd hazırlayacağına ümid edir və yeni erməni prezidentinə təzyiq edəcək ki..."

Erməni ekspert: "Azərbaycan lideri seçkiləri 6 ay qabağa çəkməklə, prezident seçkisini tez başa vurmağa tələsməklə yayda Dağlıq Qarabağ məsələsi ilə daha aktiv məşğul olmaq niyyətindədir"

Azərbaycan XİN-i də bəyan şinqtonun yeni baxışını eks etdi-rən sənəd hazırlayaraq Vəşinqtona təqdim edəcək. Seçkinin vaxtını dəyişməkdə də başlıca sebəb odur ki, Azərbaycan məsələdə ciddi irliliyin olmadığını görür və danışqların daha 5 il, 10, 20 il uzanmasını istəmir".

Rusiyalı tanınmış analitik Qırqıcı Trofimuk isə hesab edir ki, rəsmi Bakı president seçkisini qabağa çəkməklə ən əvvəl ele danışqlar prosesinə təsir göstərmək niyyəti güdür. "Yeni Müsavat" xəbər verir ki, politoloq 1 in.am nəşrine müsahibəsində bu xüsusda deyib: "Bölgədə, bütövlükdə qlobal siyasetdə təhlükəli meyəl müsahidə olunur. Azərbaycan rəhbərliyi də prezident seçkisini Ermənistandakı prezident və baş nazır seçkilərindən dərhal sonraya təyin etməklə bu hadisələrə tam hazırlıqlı olmaq isteyir. Rəsmi Bakı öncəliklə də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrū Şoferlə münasibətləri yaxşılaşdırıb onun mövqeyinə təsir etmək niyyətindədir. Cünki o, ABŞ kimi bir dövləti təmsil edir - hərçənd, bütün həmsədr ölkələr vacibdir. Bakı hesab edir ki, Şofer yaxın zamanlarda Qarabağ nizamlanmasına dair Va-

Ehtimal etmək olar ki, Bakının təzyiqləri situasiyadan asılı olaraq, cəbhə xəttində işgalçuya hərbi xarakterli lokal və daha geniş miqyaslı zərbələri də ehtiva edir...

□ "Yeni Müsavat" in analitik xidməti



Xalid KAZIMLI

Bir ölkədə demokratiyanın bərqərarı tek adamın işi deyil.

Həmin adam xarizmatik müxalifet lideri də ola bilər, hakimiyətə xalqın 95 faizinin səsini alaraq gələn qeyri-demokratik lider də, xeyri yoxdur, onun yaxın ətrafında gerçəkdən də demokratiyanın, haqq-ədalətin bərqərar olunmasını istəyen komanda, xalq yoxdursa, o lider istədiyini həyata keçirə bil-məyəcək.

Tarixən belə olub, belə gedir, bizim tipli ölkələrdə həle bir müddət də elə olacaq.

Xalqın demokratiyaya hazır olmadığı, demokratik dövlət təsisatlarının yaranıb inkişaf etmədiyi dövlətlərdə bir dəfə azad və dərstüt seckili keçirilə bilər, amma bu o demək deyil ki, bir seckiyile məsələ həllini tapacaq, dərhal həmin ölkədə demokratik rejim bərqərar olacaq. Xeyr, sadəcə başqa bir mütebid düşüncəli şəxs demokratiyadan yarananaraq hakimiyətə gələcək və dünyadan neçə bucaq olduğunu həmiya göstərəcək.

1992-ci ildə xalq hərəkatının lideri Əbülfəz Elçibeyin ölkədə o vaxta qədər görünməmiş bir dərstütlikdə keçirilən seckide qalıb gelməsi və bir ildən sonra devrilməsi göstərdi ki, nə ölkə xalqı, nə də ölkədə fəaliyyət göstərən siyasi qüvvələr demokratiyaya hazır deyildilər.

Elçibeyin həyata keçirmək istədiyi islahatların bir çoxu xalq tərəfindən passiv şəkildə dəstəklənirdi, siyasi müxalifet isə həle bir yaşı tamam olmamış dövləti idarə edən altı aylıq hakimiyəti devirmək isteyirdi. Müxaliflər demokratiyadan danişa-danişa dövlət çəvrilişinə hazırlaşırıldalar və axırdı hətta saray çəvrilişinə də yox, birbaşa hərbi qiyama dəstək verdi-lər.

Demokratik hakimiyət devrildi və demokratiya oyunu bitdi. "Demokratiya" deyəndə dili ağızına siğmayaq qüvvələr qıymaçı polkovnik Surət Hüseynovun ətrafında səx birləşdilər, sonra da elə altına kösəv atdıqları tiyanda qaynayıb buxarlan-dılar.

O vaxt Surət Hüseynovun qiyamını yatırı bilsəydi, Əbülfəz Elçibeyin də sərt idarəetmə, avtoritar rejim qurmaqdan başqa çərəsi yox idi. Əger ram edilmiş qiyamçıları sərt şəkildə cəzalandırmasaydı (sonrakı illerdə onların bir çoxu uzun müddət həbsə məhkum edildilər və yaratmış olduqları həbi-si-yasi-kriminal banda darmadağın edildi), həmin qüvvələr ətraflarına başqa revansı, nərazi qüvvələri də toplayacaq, qanunu prezidenti devirmək cəhdı göstərəcədilər.

Yox, şəxşən Elçibey onları sərt şəkildə cəzalandırsayıdı, ölkədəki siyasi azadlıqları məhdudlaşdırıdı, xalq buna mü-qavimət göstərməyəcəkdi, hətta məmənluqla qarşılıyacaq-di və demokratik hakimiyəti bir neçə ayın içində ən azı məx-məri diktatura rejimi əvəz edəcəkdi.

İndi o dövrün siyasi xadimləri, Elçibey komandasının sa-biq üzvləri deye bilər ki, yox, biz heç vəchlə demokratik yoldan sapmayıacaqdıq. Ola bilər, o komanda məhz elə edəcək, öz təməl prinsiplərindən vaz keçməyəcəkdi. O zaman tam gözlənilən hadisə və məntiqi sonluq olacaqdı: Hərbi qiyam, vətəndaş itaetsizliyi və çəvriliş.

Bəs hakimiyətə yeni gələn qüvvə də sərrf avtoritarizmə yox, nisbətən yumşaq bir idarəetmə üsulunu prioritet seçsey-di, necə olacaqdı?

Eyni şey olacaqdı. Bildiyimiz kimi, 1994 və 95-ci illerdə ard-arda iki hərbi qiyam və dövlət çəvriliş cəhdı oldu. Ondan sonra sərt, güzətsiz siyasi xətt götürən hakimiyət ölkə daxili-dəki hərbi müxalifəti tamamilə məhv etdi, siyasi müxalifət isə ciddi nəzəret altına aldı.

Her dəfə seckilər qapının ağızını kəsdirəndə bu kimi söhbətlər aktuallaşır. Ortaya yüz cür şərhər çıxır, rəylər haçalanır, seckiyi və demokratiya məsələsi ifrat şəkildə müzakirə, mü-bahisə predmeti olur.

Amma biz danışib-danışib start nöqtəsinə qayıdırıq. Bu durumu hər bir hakimiyətin öz layiq olduğu barədə deyilən hikmətli kələm ifade edir.

Bu çoxdan bəlli bir həqiqətdir ki, ayrıca götürülmüş bir ölkədə bütün hakimiyət qollarını öz əlində cəmləşdirmiş istənilən hakim qüvvə heç vaxt öz könlününe görə, yaxud da artıq diktatla idarə etməkdən bezdiyi üçün dərstüt seckilər gedib, demokratiya bərqərar etməyib. Onlar bunu o zaman ediblər ki, başqa çərəfləri, seckiyi variantları olmayıb. Onları yegane vari-anti seçməyə yalnız xalqın qüvvəsi, etirazlı, mütəşəkkilliyi va-dar edib.

Ona görə də hər dəfə seckidən danışanda mütləq birinci xalqın mütəşəkkiliyinə, qətiyyətinə, əzminə, arzu və tələbinə baxmaq lazımdır. Ortada mütəşəkkilik, əzmkarlıq yoxdursa, hər kəs üçün bərabər seckiyi mühiti formalaşmayaq. Bu da olmayıandan sonra, həmisi ki, aq fiqurlar piyadalarla başlayacaq və rəqiblərini bir neçə gedisi mat edəcəklər.

Demokratiya gediləsi uzun yoldur, 3-4 dərstüt seckidən sonra geridönməz səciyyədə bərqərar olsa böyük şeydir.

Azərbaycan sevdalı iş adamının yubileyidir - Füzuli Məmmədov-55


Fevralın 9-u Azərbaycan əsilli iş adamı Füzuli Məmmədovun doğum günüdür.

Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

Vikipediya məlumatlarında yazılır ki, o, 1983-cü ilde Naxçıvan-Rusiyaya köçüb. Burada iş heyatına başlayan F.Məmmədov, 1989-cu ildən "Interserver" şirkətinin prezidenti vəzifəsində çalışır.

Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürüb. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub. Rusiyada ve bir sıra başqa xarici ölkələrdə "Frenk Fond" u fəaliyyət göstərir.

Rusiyada hüquqsunas və iqtisadçı ali təhsili olan Füzuli Məmmədov, siyasi elmlər namizədi idir. Hazırda İtaliyada, Berqamo şəhərində yaşayır. 2 övladı var.

Füzuli Məmmədov, 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan "Azərbaycan Birliyi" («Edinstvo Azerbaycan») adlı təşkilatın əsasını qoyub. Bu təşkilat Azerbaycanın Rusiyadakı diasporunun əsasını təşkil edib və bu ölkədə azərbaycanlıların dünyadakı en böyük diaspor təşkilatı yaranıb. 2005-ci ildə onun tərəfindən "Beynəlxalq İctimai Birliklər İttifaqı", "Dünya Azerbaycanlıları İttifaqı" və "Ümumdünya Azerbaycan Mədəniyyət Fondu" yaradılıb, "Avropa Azərbaycanlıları Kongresi"nin birinci vitse-prezidenti seçilib.

F.Məmmədov tez-tez xarici mətbuatda Ermenistanın işğalçılıq siyaseti ilə bağlı məqalələr yazır. İtalyanın [italianinsider.it](#) saytında 2017-ci il iyul ayının 4-de Azerbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermenistan ordusunun aqidiq atəş nötesində helak olan 1967-ci il təvəllüdü Səbinə Quliyeva və 2 yaşı Zehra Quliyeva məsələsinə gündəmə getirib.

Bir müddət siyasetle məşğul olan Füzuli Məmmədov, XX əsrin 90-ci illərində, Azerbaycanda "XXI əsr Azerbaycan" adlı partiyası fəaliyyət göstərib. Lakin sonradan partiya buraxılıb.

Füzuli Məmmədov, 2017-ci ilin may ayında, Heydər Əliyevin doğum gününün 94-cü ildönümü münasibəti, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natig Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşman hücumunu dəf edərən şəhid olan mayor Aqşin Abdullayevi və şəhid gizir Şənan İsayevin ailəsinə ev bağışlayıb. 2018-ci ilin yanvar ayında isə kapitan Hikmet Məmmədova, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə mənzil hədiyyə edib.

Rauf Arıoğlu və "Yeni Müsavat" Media Holdingin kollektivi dəyəri iş adamını, xeyriyyəçi soydaşımızı yubiley münasibəti ilə təbrik edir.

□ Musavat.com

Azərbaycanda 2 aydan əvvəl təhsil naziri postu boş qalıb. Belə ki, ötən ilin 5 dekabr tarixində prezident İlham Əliyev Mikayıllı Cabbarovun təhsil naziri vəzifəsindən azad edilmiş haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o, vergilər naziri təyin olunub.

Bu günlər ərzində mətbuatda müxtəlif şəxslərin təhsil naziri postuna namizəd olmasından bağlı versiyalar irəli sürürlər. Versiyalara görə, nazir vəzifəsinə hazırlı müavin Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov iddiyalıdır. Bu şəxslərin təhsil sahəsindəki fəaliyyətləri nəzəre alınaraq, en şanslı şəxslər kimi onların adları qeyd olunur. Ceyhun Bayramovun adı ona görə hallanır ki, daha önce də nazir vəzifə başında olmadığı ərefəfərdə onu məhz C.Bayramov əvəz edib. Hazırkı məqamda da o müvəqqəti olaraq təhsil naziri vəzifəsini icra edir.

Hətta mətbuatda yazılın məlumatlara görə, bu günlərdə Ceyhun Bayramov Təhsil Nazirliyinin Akkreditasiya və



Təhsil naziri yenə BDU-dan gətirile biler-iddia Nazir postu 2 aydır boşdur...

Nostrifikasiya İdarəsinin Nostrifikasiya şöbəsinin müdürü Emin Nəsirovut tutduğu vəzifədən azad edib.

Həmçinin bu günlərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məherremovun da adı "versiya siyahısı"nda yer aldı. Mətbuatda xəbərlər yayıldı ki, Mikayıllı Cabbarovun

vergilər naziri vəzifəsine təyin edilməsindən sonra boş qalan təhsil naziri postuna BDU-nun rektoru Abel Məherremov getiriləcək. Hətta məlumatlarda qeyd olunur ki, Abel Məherremov artıq öz vəzifə səlahiyyətlərini prorektora həvələ edib. Bu həftədən etibarən təhvil-təslim işlərinə

Belə iddialar var ki, bu post uğrunda kəskin mübarizə yeni nazirin təyinatını gedikdir. Başqa bir iddiaya görə isə ölkə başçısı bu posta yaxından tanıldığı, etibar etdiyi şəxsi gətirmək istəyir, buna görə də tələsmir...

□ Əli RAIS,
"Yeni Müsavat"

problemini qapadıb başqa işlərlə məşğul olmayıq. Ölkəmizdə siyasi məhbus problemindən əlavə o qədər problemlərimiz var ki, biz hüquq müdafiəçiləri nəzər yetirib, bunlarla bağlı işəməliyik. Onların hər biri də insan hüquqlarıdır. Əfv sərəncamı böyük bir formatda verilse, bu problemdən biz qurtula bilərik".

Hüquq müdafiəcisi əfv sərəncamı ilə bağlı son sözün prezidentə məxsus olduğunu da qeyd etdi: "Bir faktı unutmamalıq ki, əfv sərəncamı birbaşa prezidentin müstəsnə səlahiyyətinə aiddir. Yeni Əfv Komissiyası nə qədər işləsə də, siyahını prezidentə təqdim etse də, son söz onundur. Əminəm ki, adları Əfv Komissiyasının verdiyi siyahılarda olmayan şəxslərin adlarını belə həmin siyahıya özü əlavə edib, bu problemdən ölkəni qurtara bilər. Burada əsas səhəbət ölkəmizin şansından getməlidir. Azərbaycan bir daha göstərməlidir ki, biz özümüz ölkə daxilində bu problemi həll etməyə, heç bir təzyiqə, heç kimin sözüne baxmayaraq, özümüz bu problemleri aradan qaldırmağa qadir ölkəyik. Mən bir vətəndaş olaraq, Cumhuriyyətimizin yüz illiyinə böyük önem verirəm. Bu bizim hamimizin ən əziz bayramlarından biridir. Cumhuriyyətimizin qoymuş demokratiya, insan hüquqları, söz azadlığı kimi teməl-lərin həyata keçirilməsini, yüz il əvvəl babalarımızın yaratdığı ölkəni görmək istəyirik. Allah bize 2018-ci ildə böyük şans verib, bu şansdan yararlanıb, bu problemi həll etməliyik".

□ Cəvənsir ABBASLI,
"Yeni Müsavat"

Böyük əfv və amnistiya: siyasilərdən kimlər azadlıqda olacaq...

Səidə Qocamanlı: "Biz artıq siyasi məhbus problemini qapadıb başqa işlərlə məşğul olmayıq..."



Mütəxəlif hissələr az yaşama-mışq. Düşünürəm ki, bu ilin əfv sərəncamı çox önemli olmalıdır. Çünkü belə önemli tarixlərin fonunda bu ölkədə bir barışq mühiti yaradar. Beynəlxalq təşkilatların dənim ölkəmizin üzərinə yükəndiyi siyasi məhbus problemi, nəhayət, bu il həll olunar. Anlayıram ki, bu sərəncam tək siyasilərə deyil, bir çox insanlara şamil olunmalıdır. Ele məhbuslar var ki, ya xəstəlikləri, ya da cəzalarının böyük bir hissəsini çekdiykləri üçün və en nəhayət, humanistlik nöqtəyi-nəzərindən azadlıq buraxıla bilərlər. Hər halda əfv sözü öz-özünlükündə humanizm, əfvetmə, bağışlamaq deməkdir. Ona görə də, biz Novruz bayramında böyük əfv gözləyirik. Bilirsiniz ki, bizlər də Əfv Komissiyası ilə işləyirik, onlara öz siyahıları, Azərbaycan cəmiyyətinə önem verən jurnalistlər olsun. Bu əfv sərəncamı real olmasına da, Əli İnsanov kimi məhbuslara da şamil olunsun. Biz artıq siyasi məhbus

President seçkisinin ardından sonra Qarabağla bağlı ciddi qərarların qəbul edilməsi ehtimalı böyükdür. Bu barədə deputat Zahid Oruc bildirib. Onun sözlərinə görə, Qarabağdakı mövcud status-kvo hazırlı dönyanın mənafeyinə uyğun deyil və bu - 1990-ci illerdə yanmış vəziyyət mütələq dəyişməlidir. İndiki şəraitdə Qafqazda on əzif ölkənin belə, işgalçı mövqədə qərarlaşması heç Rusiyamın da maraqlarına cavab vermir:

Politoloq Şahin Cəfərli "Yeni Müsavat'a bildirdi ki, Dağılıq Qarabağ probleminin aşarının Rusiyada olması barədə fikirlər bu ölkənin bölgemizdə oynadığı dominant rolən qaynaqlanır. Moskvanın münaqışa tərefləri üzərində ciddi təsir imkanına malik olmasının kimse üçün sərr deyil. Moskva-İrəvan münasibətləri hərbi-siyasi müttəfiqliyin də sərhədlərini aşaraq az qala Moskva ilə Kazan, Moskva ilə Mahaçqala arasındakı şaqulları münasibətlərə bənzəməyə başlayıb: "Ona görə də şübhəsiz ki, Rusiya Ermənistani Dağılıq Qarabağ münaqışasını

Putinlə Qarabağ razılılaşması əldə oluna bilər, lakin...

Deputatdan, politoloqdan və konfliktoloqdan mümkün həll variantı haqda maraqlı açıqlamalar



Şahin Cəfərli



Əvəz Həsənov

"Fikrimcə, bir çoxlarının da hesab etdiyi kimi Vladimir Putinlə İlham Əliyev arasındakı razılışmanın nəticəsi olaraq Qarabağın işğal xəritəsi dəyişdirilecek, bu ola bilər. Və bu ehtimal daha böyükdür. İşğal altında olan torpaqların bir qismi işgaldən azad olunmaqla münaqışının həlli ölü nöqtədən tərpənə bilər. Qarabağla bağlı Bakı ilə Moskva arasında razılışma istisna deyil. Moskva ilə Bakı arasında Qarabağ məsələsindən razılışma nöqtəsi tapılacaqsə, bu, AT-T-in Minsk qrupunun üzərindən xətt çəkmək deməkdir. Bu da Qəribə avtomatik olaraq bölgədə çəkisinin azalmasına xidmet edəcək. Hesab edirəm ki, Vaşinqton bundan xəbərdardır və nə baş verdiyinin fərqlindərlər. Onlar da bilirlər ki, apreldən sonra Qarabağ məsələsində hərbi və ya siyasi yolla ciddi dəyişikliklər yaranacaq. Buna şübhə etməmeliyik".

Qeyd edək ki, Dağılıq Qarabağ probleminin həlli aşarının yalnız Rusyanın elində olduğunu iddiaları illərdir. Çoxları tərəfindən irəli sürürlür. Bu fikirə olanlar hesab edir ki, ona görə də Azərbaycan heç kimlə yox, yalnız Rusiya ilə - Putinlə anlaşmalıdır.

Bəs Putinlə Qarabağ məsələnin həlli ilə bağlı razılışma mümkün görünürmü? Əgər belə bir razılışma əldə olunsə, digər böyük güclər, xüsusən də Qəribə faktoru problemin həlinə imkan verəmi?

Politoloq hesab edir ki, bu səbəblə, Moskva üçün ən sərfəli variant Azərbaycanın Ermənistanla eyni siyasi-iqtisadi-hərbi məkanda təmsil olunmasıdır. Söhbət Azərbaycanın Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Mütəqaviləsi Təşkilatı kimi integrasiya layihələrində iştirakından gedir. Bu gerçəkləşəcəyi halda, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulacaq, sərhədlər açılacaq, kommunikasiyalar bərpa olunacaq, ticarət başlayacaq və bütün bu proseslərin fonunda münaqış öz əvvəlki kəskinliniyini və mahiyyətini tədricən itirəcək:

"Bu yaxınlarda Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin verdiyi bəyanata məhz bu kontekstdən yanaşmaq lazımdır. Sirr deyil ki, Jirinovski Kremlə hökm sürən əhval-ruhiyyəni daha açıq və kobud şəkildə ifade edən siyasetçidir. O bildirmiş ki, Qarabağ münaqışasının həlli üçün Ermənistan və Azərbaycan Rusyanın tərkibində olmalıdır. Təbii ki, Kreml bu iki ölkəni öz tərkibinə qatmayı planlaşdırır, amma Moskvanın integrasiya qurumlarının içində yer almaq dolayısı ilə bu mənaya gelir. Diger tərəfdən, mən hazırda Azərbaycanın, Rusyanın və İranın iştirakı ilə gerçikləşdirilən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin hərbi məqsədlərlə də istifadə oluna biləcəyini tam istisna etməzdim. Gələcəkdə ehtiyac yaranacağı təqdirdə,

herbi yükler bu dəhlizlə Rusiyadan İrana və əksinə daşına bilər. Yeni Azərbaycan bu baxımdan da Rusiya üçün önemlidir. Azərbaycanın Dağılıq Qarabağ münaqışasının həllində Rusiya ilə mümkün razılığının Qərbədə necə qarşılıqla biləcəyinə gəldikdə isə, Qərb hələ ki Rusyanın bu məsələdə aktivliyindən narahat görünür. Şübəsiz ki, Qərb Azərbaycanın da Ermənistanın yolu ilə getməsini və Rusyanın boyunduruğuna qayıtmamasını istəmir. Azərbaycanın Rusyanın integrasiya layihələrində iştirak etməyərək müstəqilliyini saxlaması Qərbədə yüksək qiymət-



Prezidentin İrəvan mesajı

Elçin Mirzəbəyli: "Bizim hədəflərimiz tarixi həqiqətlərə söykəndiyi üçün də ədalətlidir"

Prezident İlham Əliyevin fevralın 8-da keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayındaki çıxışı gündəmə çevrilib. Ölək başçısının həmin nitqi zamanı verdiyi bir sıra mesajlar böyük maraqlı doğurub.

Xüsusilə, İl. Əliyevin Dağılıq Qarabağ münaqışasından danışarkən, əzəli Azərbaycan torpaqları olan İrəvan, Zəngəzur və Göyçə mahalından da söz açması müzakirələrə səbəb olub. Ölək başçısının bu açıqlamaları ilə Dağılıq Qarabağın fənnda hazırlı Ermənistan paytaxtinın, Zəngəzur və Göyçə ərazilərinin belə Azərbaycana məxsus olduğu mesajını dünyaya ünvanladı, ölkəmizin bu ərazilər de daxil işğal altında olan bütün ərazilərini azad etmək qüdrətində olduğunu nümayiş etdirdiyi bildirilir. Bu çıxışın düşmən ölkədə də vahimə yaradacağı istisna edilmir.

İ. Əliyevin çıxışının həmin hissələrini bir daha təqdim edirik: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi eserlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalyıq və dünyadan müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilmelidir. Çünkü İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, prezidentin bu çıxışında konkret bir sıra hədəflər var: "Prezident İlham Əliyev mütemadi şəkildə tarixi həqiqətlərə söykənərək hazırda Ermənistan Respublikasının ərazisi sayılan Azərbaycan torpaqları haqqında müvqeyini ifadə edir. Azərbaycan prezidentinin tarixi torpaqlarımızın adını vurğulamaqdə bir neçə hədəfinin olduğunu düşünürəm: 1. İndiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında, Azərbaycan xalqının iradəsinə zidd olaraq yaradılıb. 2. Erməni xalqı xarici güclərin dəstəyi ilə tarixi Azərbaycan ərazilərində öz müqəddərətini həll edib. Azərbaycan dövləti və xalqı bu hadisənin ikinci dəfə tekrarlanmasına imkan verməyəcək. 3. Münaqışə həll olunduandan sonra ermənilərin Azərbaycan vətəndaşı kimi Qarabağda yaşamaq hüququ olduğu kimi Azərbaycanlıları da öz tarixi vətənlərində, mülkiyyət hüququ baxımından onlara məxsus olan ərazilərdə yaşamaq, İrəvana, Göyçəyə, Vedibasar, Dərələyəzə, Amasiyaya, Qafana, Zəngibasara, Qırxbulağa, Körpübasara, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçəyə və digər hazırda adları erməniləşdirilmiş tarixi Azərbaycan ərazilərinə qayıtməq hüququ var və bu hüquq təmin olunmalıdır. 4. Əgər Ermənistan işğalçılıq siyasetini davam etdirəcəksə, o zaman Azərbaycan dövləti təkcə Dağılıq Qarabağ və etraf ərazilərin işğaldan azad edilməsi ilə kifayətlenməyəcək, azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışını təmin etmək üçün en sərt tədbirlərə el atacaq".

Politoloq prezidentin dediklərinin əslinde milletin də hədəfi olduğunu qeyd etdi: "Tarixi Azərbaycan ərazilərinin adının tez-tez tekrarlanması önemli faktordur. Bütün bunların Azərbaycan prezidenti tərəfindən dile getirilməsi isə də mühüm əhəmiyyət kəsb edir. Çünkü prezident Azərbaycan dövlətinin və xalqının müvqeyini ifadə edir. Onun bəyanatlarının arxasında dövlətin gücü və xalqın iradəsi dayanır. Prezidentin bəyanatları həm siyasi, həm mənəvi, həm də hüquqi xarakter daşıyır. Diger tərəfdən Azərbaycan prezidentinin tarixi torpaqlarımız və bu torpaqlarda ədalətin bərpə olunması haqqında bəyanatları milletin hədəflərini nişan verir, gənc nəslü hədəflər üzərində kökləyir, vətənsevər, iddialı, qətiyyətli bir nəslin formalşmasına zəmin yaradır. Bizim hədəflərimiz tarixi həqiqətlərə söykəndiyi üçün də ədalətlidir. Ədalətə isə sadəcə inanmaqla iş bitmir, onun bərərərə olması üçün mübarizə aparmalısan. Milletin birliliyi, bütövlüyü, dövlətin inkişafı üçün onun strateji hədəflərinin olması çox vacibdir. Milletin hədəfi olmayıanda o kütłəye çevrilir. Bu baxımdan, Azərbaycan prezidentinin tarixi torpaqlarımızla bağlı bəyanatlarını həm də milli hədəflərimizin xatırladılması və unudulmasına imkan verilməməsi kontestindən dəyərləndirilməsinin də vacib olduğunu düşünürəm".

□ Cavanşir ABABSLİ
"Yeni Müsavat"


2 015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsin-dən uzlaşıdırılardan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayıda iş adımı bankdan yüz mil-yonlarla manat kredit gö-türüb qaytarmayıblar.

Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlara sahibkar DİN Müteşəkkil Cinayət-karlıqla Qarşı Mübarizə Baş İda-resi (MCQMB) tərəfindən saxlanıldı. Onların bir çoxunun əmlakı kredit müqabilində əllerindən alınmışdı. Məsələn, "AzMe-Co" şirkətinin sahibi Nizami Pi-riyevdən inşa etdirildiyi metanol zavodu məhkəmə qərarı ile alı-naraq hərrac vəsiti-silə SO-CAR-a satıldı. Bir çox sahibkar-lar özləri əmlaklarını sataraq qısa müddətə kredit borclarını bağladıqları üçün azadlığa bu-raxıldılar.

"Beynəlxalq Bank işi" adını alan proses çərçivəsində MCQMB tərəfindən saxlanılan iş adamlarından biri də "Avesta" konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Ko-mitesinin sədri Nazim İbrahi-movun qardaşı Hacı İbrahim Nehrəmlı idi. Hacı İbrahim 2015-ci ilin mayında MCQMB tərəfindən saxlanılsa da, sonradan krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxmışdı. Maraqlıdır ki, iş adımı Beynəlxalq Banka olan borcunun məbləğini mümkün qədər gizli saxlamağa çalışırdı. Belə ki, ilk zamanlar o, banka cəmi 57 milyon manat, daha sonra 78 milyon manat borcunun olduğunu açıqlamışdı. 2015-ci ilin avqustunda isə mətbuataya verdiyi müsahibəde Beynəlxalq Banka ümumilikdə 450 milyon manat kredit borcu olduğunu söyləmişdi. Bildirmişdi ki, Bey-

"Xəzər adaları"nın Hacı İbrahimdən alındığı xəbəri yayıldı

İş adımı: "Mən bu barədə danışmaq istəmirəm"



nəlxalq Bankdan nümayəndə heyəti onun 5 obyektiyi qiymətləndirib: "Həmin 5 obyekte bankın qoymuğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı öd-

məyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gün-dən bir "Bandotdel" tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram".

Amma biq qədər sonra məlum oldu ki, Hacı İbrahimin banka nə az, nə çox - düz 800 milyon manat borcu varmış. Bu borcu onun məşhur "Xəzər Adaları" layihəsi üçün götürdü-

nim atasının mal-mülküne tək-başına sahib olmaqdan ötürü, ailəsinin rayondakı hörmətinin, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zorba altında qoymaqdan çəkinməyib. İslə o səviyyəyə gətirib ki, anası ve qardaşı Sona Əliyeva tərefin-dən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşı-sında qalıblar. Ancaq bu da de-putati öz yoldan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özüne qaytarmaq əvəzində "mənim toxunulmazlığı var, mən heç kim heç ne edə bilməz" deyə, bir qardaşını işdən qovdurmaq, digerini tut-durmaqla hədələyib, anasını isə "ağlını itirməkdə" ittiham edib, onu evindən qovub". Sayt yazar ki, milət vəkilinin gözü-yasılı anası Bəşirə xanım Əliye-va onlara müraciət edərək, büt-tün bunlar haqda ətraflı danışıb: "Məni adadib, etibarlıdan sui-istifadə edərək rəhmətə gedən hayat yoldaşının bütün mi-rasına təkbaşına yiyələnib".

Səslənən ittihamlara 3 gün sonra cavab verən Sona Əliye-va "Qafqazinfo"ya açıqlama-sında hazırda xaricdə olduğunu deyib: "Bütün bu iddialar uy-durmadır, qardaşım məsələyə aydınlıq gətirəcək".

Deputatin qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev isə söyleyib ki, artıq problem həll edilib:

"Bizim ailəmizdə heç bir na-razılıq, problem yoxdur. Hər şey

yü deyilir. Qeyd edək ki, "Xəzər Adaları" Xəzər denizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən sünə arxipe-laq şəhərinin salınmasını nə-zərdə tutur. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılib.

Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 miliard dollar hesablanırdı. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırıldı. Eləcə də 150 məktəb, 50 xəstə-xana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 traşı və Azerbaijan Tower (Azerbaycan qülləsi) tikiləcəyi gözlənilirdi. Adalarda həmçinin dönyanın ən böyük məscidinin tikilməsi planlaşdırıldı.

Hacı İbrahim layihənin 2020-2025-ci illərdə başa çata-cağıını bəyan edirdi. Müxtəlif vaxtlarda onun mətbuataya verdiyi açıqlamalarda Amerika, Türkiyə, əreb və Çin investorlarının

layihəyə maraq göstərdiyi, gu-yə türk iş adımı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şir-kətlərinin 600 milyon dollardır-dək, Qətərin dövlət şirkətinin 1 miliard dollar yatıracağı, Kanada dövlət agentliyi "Export De-velopment Canada"nın 4 mil-yard dollaradək kredit ayrıracığı qeyd olunsa da, onların heç biri təsdiqini tapmadı. Daha sonra layihə ərazisinin Beynəlxalq Banka borcun əvəzində Hacı İbrahimdən alındığına dair mə-lumatlar yayılısa da, iş adımı özü bunu təkzib etdi.

Bu günlərdə "Yeni Müsa-vat" a verilən məlumatda "Xəzər Adaları" layihəsinin bütünlükə Hacı İbrahimdən alındığı, dövlət tərəfindən yeni investorlara teklif olunduğu bildirilir. Verilən məlumatda görə, yaxın zam-anlarda yeni investorlara layihənin icrası prosesini davam etdirmə-yə başlayacaqlar.

Məsələ ilə bağlı Hacı İbra-him Nehrəmlinin özü ilə əlaqə saxlaşdırıq. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yaylan məlumatın heqiqətə uyğun olmadığını dedi: "Yalan söhbət-dir, belə bir məsələ yoxdur".

Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-öde-mədiyini də soruştı. O, suala cavab vermək istəmədiyi bildirdi: "Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəber edəcəm".

□ **DÜNYA**
"Yeni Müsavat"

Deputat Sona Əliyevanın ətrafinda nə baş verir...

Ailə qalmaqlı Milli Məclis üzvünün mandati üçün təhlükədirmi?

99 sayılı Şəmkir kənd Seçki Da-irəsində deputat seçilən Sona Əliyevanın ailəsi ilə bağlı problemləri bir neçə gündür ki, mətbuatın gündəmindədir. Belə ki, deputatın anası Bəşirə Əliyeva mətbuat'a açıqlama-sında bəzi iddialar səsləndirib.

B.Əliyeva "Azpolitika" sayti-na açıqlamasında bildirib ki, qızı Sona Əliyeva həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını elə keçirib.

Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət önce vəfat edib. Əmlakın ədaletli bölünməsi üçün oğlu ilə bir-gə məhkəməyə müraciət edib.

İddiaya görə, deputat "mə-nim toxunulmazlığım var, mən heç kim heç ne edə bilməz" de-yərək bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla,



hədələyib, anasını isə "ağlını itirməkdə" ittiham edərək evin-dən qovub.

Sayıt yazır ki, S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin ta-nırınmış iş adamlarından, nüfuz-

qaydasındadır. Mən o işlərə qa-rışırıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, hə-min evdə qalmırıam. Anam, bacıım və qardaşımla aramızda heç bir problem yoxdur".

Deputatin ətrafinda baş ve-rənlərin onun mandati üçün təhlükə yarada bilərmi?

Hüquqşunas Ələsgər Məmmədli "Yeni Müsavat" a bildirib ki, deputatın mandatının alınması qanunvericilikdə var:

Hüquqşunas: "Şəxsin etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onun əmlakını elə keçirmə və ya əmlak hüquqlarını elə etmə halında dələduzluq maddəsi ilə cinayət işi başlanıbilər"

Ancaq deputat cinayət ba-şında yaxalanırsa haqqında həbs olunma qərarı verile bilir. Daha sonra də Azərbaycan par-lamentində deputatlıq səlahiyyəti, toxunulmazlıq hüquq qal-dirilaraq həbs edilən deputatlar olub. Həmin şəxslərin adları cə-miyətə de mələmdür. Lakin hənsiça məlki mübahisə ancaq məhkəmə qaydasında həllini tapa bilər. Fərqi yoxdur ki, bu məlki mübahisəni kim qaldırıb. Heç kim buna görə birbaşa ci-nayət məsuliyyətine celb oluna bilmez. Lakin burada istisna hallar da var. Cinayət Məcelləsinin 178-ci maddəsi dələduzluq hallarına aiddir. Şəxsin eti-barından sui-istifadə etmə və ya aldatma yolu ilə onun əm-

lakını elə keçirmə və ya əmlak hüquqlarını elə etmə halında dələduzluq maddəsi ilə cinayət işi başlanıbilər".

Hüquqşunas bildirib ki, toxunulmazlıq dedikdə söhbət deputatın siyasi fəaliyyətdən gedir:

"Toxunulmazlıq, onun siyasi toxunulmazlığıdır. Yəni deputat siyasi ifadələri, mövqeyinə görə dərəcədə qorunmalıdır ki, öz işini görə bilsin. Deputat toxunulmazlığı o demək deyil ki, bütün qanunları pozasan, sonra da deyəsən ki, mən toxunulma-zam. Toxunulmazlıq bir çərçi-vedir və buna də hər kəs hüqu-qə hörmət göstərək bağlı qal-malıdır".

□ **Əli RAIS**
"Yeni Müsavat"



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

ATƏT

-in Minsk Qrupu həmsədrleri
nin regiona daha bir səfəri ba-
şa çatdı. Yəqin ki, səfərin ye-
kunu ilə bağlı hansıa növbət-
çi bəyanat olacaq. Ancaq artıq indidən söyləmək olar ki, və-
sítəçilərin bu il üçün ilk səfəri də əvvəlkilərdən keyfiyyət eti-
barile heç nə ilə fərqlənmeyib.



Ən çox diqqət çeken mə-
qam isə həmsədrler bölgədə
ikən işğalçı tərefin təribata əl
atması və layiqli cavabını alması
olub. Xəber verdiyimiz kimi, bu
incident zamanı düşmənin bir
hərbçisi məhv edilib. Ola bilsin,
bu olay da bəyanatda yer alınsın.
Ancaq necə - qərəzi, yoxsa
ədalətli şəkildə? Bunu da göre-
cəyik.

Lakin həmsədrlerin reaksi-
yasından asılı olmayaraq, Azər-
baycan defəslərlə bəyan elədiyi
kimi, işğal rejiminə son qoyul-
mayınca işğalçı qüvvələr özləri-
ni Azərbaycan torpaqlarında ra-
hat hiss etmeyecek, mütemadi
canlı itkiyər verəcəklər. Əlbette
ki, Azərbaycan ordusu düşməni
qat-qat böyük itkiyər məruz
qoymaq və ərazilərimizi işğalçı-
dan təmizləmek gücündədir.

İstenilən halda, son incident
həmsədrlərə nəhayət ki, hər-
kətə keçib sülh danışqlarında
real dönüşə nail olmaq üçün
signal olmalıdır. Əks halda, bu
döñüsü Azərbaycan ordusu et-
meli olacaq. Yeni müharibə
variantı gec-tez gündəmə gələ-
cək.


"Hərbi sahədə apardığımız
siyaset özünü tam doğrultdu.
Biz bu siyaseti uzun illərdir ki,
aparıraq. Bu məsələ ile de bağlı
bəzən biza iradlar tutulur ki, nə
fürün Azərbaycan silahlanır, nə
fürün hərbi quruculuğu, ordu qu-
ruculuğuna vəsait ayırrı. Biz isə
Ermənistanın fərqli olaraq, bu
işləri öz imkanlarımız daxilində,
öz vəsaitimiz hesabına, öz he-
sabımıza görürük. Hayat gös-
tərdi ki, biz nə qədər düzgün si-
yaset aparıraq".

Bu sözləri Yeni Azərbaycan
Partiyasının VI qurultayındakı
çıxışında Azərbaycan prezidenti
İlham Əliyev deyib. Dövlət baş-
çısı qeyd edib ki, dünyanın apari-
ci ölkələri də daim silahlanır və
bu proses bir çox ölkələr üçün
də xasdır: "Biz isə son illər ərzin-
də güclü ordu yaratmışıq. İndi bütün
beynəlxalq reytinqlər də
ordumuzun gücünü eks etdirir.
Bu güc bizə imkan verir ki, iste-
nilən vezifəni icra edək. 2016-ci
ilin aprel döyüşləri bunu əyani
şəkildə düşmənə və bütün dün-
yaya göstərdi ki, Azərbaycan
Ordusu nəyə qadirdir. Döyüş

Bütün hallarda bir şeyə şübhə
yox ki, Azərbaycan işçal rejimi
ilə heç vaxt barışmayacaq,
əsas probleminin həllini daim
baş hədəf sayacaq və bu yöndə
gərəkənləri edəcək. Dövlət baş-
çısının hakim qurultaydakı son
çixisini ekspertlər həm də bu
anonsu, mesajı sayırlar.

"Ölkə rəhbəri qurultaydakı çıxi-

şisini ekspertlər həm də bu



Həmsədrlər bölgədə ikən Bakının verdiyi mühüm Qarabağ mesajı

Vasitəçilər gəldi-getdi, Qarabağ döyüünü isə açılmamış qalır;
diplomatların 2018-ci il üçün regiona ilk səfəri də nəticəsiz
bitdi; **politoloq**: "Seçkidən sonra Azərbaycan işğala son
qoymaqla üçün maksimum siyasi iradə ortaya qoymaqla..."

çixışı ilə Dağlıq Qarabağ məsə-
ləsində nə qədər həssas olduğunu
və bu yöndə böyük siyasi
iradəyə malik olduğunu ortaya
qoysu". Bu sözləri Axar.az-a
prezidentin toplantıda Qarabağ-
la bağlı nitqini şərh edən **sabiq
dövlət müşaviri Qabil Hüseynli**
deyib. Politoloq bildirib ki, prez-
ident seçkilərinin erken keçiril-
məsinin əsas səbəblərdən biri
mehz Dağlıq Qarabağ məsəlesi
ile bağlıdır.

"Prezident bu qərari ilə
2018-ci ilin yalnız seçkilər ilinə
çəvrilməsinin qarşısını aldı.
Dövlət başçısı seçkiləri Ermə-
nistanda eyni vaxta çəkməklə
açıq şəkildə Qarabağ məsəlesi
ile bağlı dənə cəsarəti siyaset
yürüdəcəyinin sıgnallarını verdi.
Ölkə rəhbəri qurultaydakı çıxi-
şı ilə Dağlıq Qarabağ məsələsinde
nə qədər həssas olduğunu
və bu yöndə böyük siyasi iradə-
yə malik olduğunu ortaya qoysu.
Bu göstərir ki, prezidentin
seçki platformasında baş möv-
zuatı Qarabağ olacaq. Seçkilər
başça çatdırıb ve prezident seç-
kili təqdirde İlham Əliyev
Qarabağ məsələsinin fealiyyətinin
əsas hissəsinə çevirəcək", - deyə o qeyd edib.

**Q.Hüseynlinin sözlərinə
göre, Azərbaycanda böyük də-
yişikliklərə gətirib çıxaracaq
növbədənənən prezident seç-
kiləri, əslində Qarabağ uğruna
mübarizənin startı deməkdir:**
"Prezident qurultaydakı çıxi-
şisini ekspertlər həm də bu
anonsu, mesajı sayırlar.

"Ölkə rəhbəri qurultaydakı çıxi-
şisini ekspertlər həm də bu
anonsu, mesajı sayırlar.

"Ölkə rəhbəri qurultaydakı çıxi-

şisini ekspertlər həm də bu
anonsu, mesajı sayırlar.

"Ölkə rəhbəri qurultaydakı çıxi-

şisini ekspertlər həm də bu

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Ölkə rəhbəri qurultaydakı çıxi-

"Yeni Müsavatın əməkdaşı bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına baş çəkib partiya sədri, xalq şairi Sabir Rüstəmxanının qonağı olub. Onunla hazırlı fəaliyyəti, gündəmin əsas mövzuları, xüsusən də prezident seçkiləri və müxalifətin seçki hazırlıqları ilə bağlı mövzular atrafında söhbət edib.

- *Sabir bəy, əvvəlcə sizin fəaliyyətinizdən başlayaq... Necəsiniz, işləriniz, səhhətiniz necədir?*

- Hər şey qaydasındadır. Şairin, yaziçinin əsas işi yazı-pozudur. Bu işimiz davam edir, yeni yazılar yazılır, kitablarım çap olunur. Növbəsini gözləyən başqa yeni kitablar da var. O cəhətdən rahatam. Bu gün çap olundu-olunmadı ferq etməz, üreyim istəyenə yazmağa çalışıram. Əhvalimiz da cəmiyyətin əhvalinə, xalqın əhvalinə uyğundur. Dünyada baş verən hər şey bizim içimizdən keçir. Mənim bir şeirim də var - "Zaman məndən keçir..."

*Ürəyim bir qəçqin düşərgəsindər,
Keçir körpələrin göz yaşı məndən...*

Bir vaxtlar belə yazmışdım. Bütün qələm adamlarının ürəyi əslində bir ötürücidür. Cəmiyyətin və dünyənin bütün ağrıları oradan keçib gedir.

- *Sabir bəy, indi cəmiyyətimizə baxanda daha çox sevinc hiss edirsiniz, yoxsa ağrı?*

- Narahatlıq... Gələcəyimizlə bağlı, milli təleyimizlə bağlı, dövlətçiliyimizlə bağlı daha çox narahatlıq hiss edirəm. Qarabağ boyda bir problemin hell olunmaması sevinç bütün qapılarını bağlayır.

- *Bildiyiniz kimi, bu ilin 11 aprel tarixində president seçkiləri keçiriləcək. Ölkənin siyasi hayatı qaynar bir dövr başlayır. VHP sədri olaraq siz bu prosesdə necə iştirak edəcəksiniz, partiyanz seçkilərə hansı formada qatılacaq?*

- Bu elə gözlənilməz bir qərar oldu ki, onun ardınca bizim qərar qəbul etməyə hələ vaxtımız olmayıb. Cəmiyyət üçün də gözlənilməz oldu. Bununla bağlı müeyyən öngörüler de var idi ki, seçki vaxtı dəyişdirilə bilər. Çünkü Rusiyada, Ermənistanda seçkilər yazda keçirilir, bizdə isə payızda keçiriləcədi. Bu arada bir boşluq yaranır. O boşluq faktiki diplomatik əlaqələr üçün qapalı olur. Ona görə də, bu məsələlərin uyğunlaşdırılmasının özü də bir məntiq idi. Bilmirəm, təkcə ona görəmi seçki aprel ayına təyin olundu? Səbəbləri bize bəlli deyil. Hansı müləhizələrlə seçkinin vaxtı payızdan yaza doğru dəyişdirilib, bilmirəm.

2025-ci ilde parlament və president seçkilərinin eyni vaxta düşməsindən, qonşularla münasibətlərə qədər çoxlu sebeblər getirilir. Buraların hansı hakimiyətin bu

Muxalifət öz problemlərini özü yaradıb

Sabir Rüstəmxanlı: "Azərbaycanın gələcək seçkilərində uğur qazanmağın bir yolu da əslində hakimiyətlə əməkdaşlıqdan keçir"

"Bu gün Azərbaycanın ən böyük dəndlərindən biri sevgisizlidir"



qərari qəbul etməsi üçün da-ha əsas olub - onu da deyə bilmərəm. Əlbəttə, bu həm de müxalifəti qəfildən yaxalamaq, qanunda nəzerdə tutulan 3 ay müddətini növbənənən seçkilər üçün 2 ay ilə əvəz etmək idi. Hamımız üçün qəfil oldu. Qərar qəbul etmək çətindir. Təkcə "mən seçkilərə qatılıram, iştirak edəcəyəm"- deməkle iş bitmir. Seçkilərdə iştirak partiya fəaliyyəti üçün çox vacibdir. Ancaq öncədən sonu görərək və sürpriz kimi ortaya çıxan, vaxtdan uğurlu istifadə edə bilməyəcəyini anlayaraq seçkilərə qatılmaq

da asan bir iş deyil. Ən azından bunun imza toplamaq prosesi var, texniki tərəfləri var. Bütün bunlar şərtidir və bu şərt mütləq nəzəre alınmalıdır. Ona görə də, biz hələ ki, qərar qəbul etməmişik. Seçkinin yazda, yoxsa pəyazda olacağı cəmiyyəti o qədər de maraqlandırırmış. Bizim kimi siyasi dairələri narahat edir, ancaq cəmiyyət bilir ki, seçki nə ilə nəticələnə bilər.

- *Deputat Qüdrət Həsənqulliyev müxalifətin seçkilərə vahid namızadə qatılması ideyasını irəli sürüb. Sizcə, müxalifət seçkiyə necə getməlidir? Vahid namızadə modulu bu dəfə uğurlu ola bilərmi?*

- Biz illədir ki, müxalifəti, öz çevrəmizi birləşə bilməkdə günahlandırıraq. Bu faktdır ki, Azərbaycan müxalifəti öz problemlərini özü yaradıb. Üstəgel, bu problemlərindi yaranmayıb, təxminən 25 il erzində yaranıb. Burada şü-

teri var idi - mübariz, demokratik dəyərlərə sadıq bir xalq obrazı var idi. Şərqdə ilk respublikanı yaratmış bir xalq obrazı var. O obrazı bərpa etmək üçün müəyyən bir addımlar atılmalıdır. Bu addımı ancaq bir yerdə atmaq olar, aydın bir taktika ilə. Hər kəs öz iddiasından keçməlidir, incikliyi bir kənara qoymalıdır, milli maraqları əsas götürərək yaxınlaşmağa can atmalıdır. Çox təessüf ki, bunların heç biri müxalifətə təsir göstərmir. O zaman insanın ürəyində inanmaq istəmədiyin bir çox şübhələr baş qaldırır, həmkarlarının, bir yerdə oturduğun adamların nəyə xidmət etdiyi səni təcəccübəldirir. Biz kimin qarşısında borcluyuq, kimin qarşısında öhdəliyimiz var ki, aradakı bu uğurumları dəyinləşdiririk? Bu təkcə siyasi partiyalar arasında deyil. İqtidarla müxalifət arasında yaranmış düşməncilik özü de Azərbaycanın gələcəyi baxımdan son dərəcədə yanlış bir yoldur. Bunun qarşısı alınmalıdır. Hətta dəyişiklik istəyən qüvvələrin özü də, müxalifətin özü də bilməlidir ki, Azərbaycanın gələcək seçkilərində uğur qazanmağın bir yolu da əslində hakimiyətlə əməkdaşlıqdan keçir. Birbaşa ölkə başçısı ile olmasa da, o partiya ilə milli problemlərə həsr olunmuş dəyirmi masa araxında müzakirələr aparılmalıdır. Bu müzakirələr iki yərə bölmüş bir millətin övladları olaraq aparıla bilməz. Burada hakimiyət və müxalifət partiyaları bir araya gəlməlidir. Bir vaxtlar dialoq keçirildi, həmin enənələr bərpa olunmalıdır. Geləcək hakimiyətin təməli hökmən indiki hakimiyətin içinde atılmalıdır. Onanın qarşısında yaranan, yalançı bir birlik üçün hamı bir araya gəlir, görüntü yaradılır, ancaq arxada yənə hər kəs öz düşməncilik siyasetini güdür. Sosial mediada milli maraqlarıyla bağlı bir yazı ortaya qoymada, daha çox savadsız və cahil şəxslərin təhqirləri

- *Sabir bəy, yəqin ki, siz də hiss etmisiniz, müxalifət dəsərgəsində sanki həm rəqib partiyalarla, həm iqtidara, həm matbuata, həm da cəmiyyətin özünə qarşı bir aqressiya var. İqtidarı anti-demokratik olmaqdə ittiham edən müxalifət özü*



belə matbuatin kiçik bir təqiqidən dözmür, hücumu keçir. Bu aqressiyanın səbəbi nadir? İllərin ugursuzluğudur, yoxsa?..

- Şübhəsiz ki, bir səbəb ilər in ugursuzluğudur. İkinci səbəbi Qarabağda torpaqlarımızı itirməyimizdir. Bu təkcə müxalifət yox, bütövlükde cəmiyyəti aqressivləşdirir, insanların içini qəzəblə doldurur. Haqsız məglubiyyət qəzəb yaradıb. Biz üzbez döyüdə uduzmamışq, böyük qüvvələrin, Ermənistana yardım edən SSRİ rəhbərliyinin, Rusyanın təzyiqi ilə torpaqlarımızı uduzmuşuq. Bir vaxtlar Cənubi Qafqazda Azərbaycan torpaqlarında Ermənistən vilayetini quran şimal qonşumuz, ardınca da Qarabağı alıb Ermənistana bağışlamaq xəttini tutub. Bəlkə də Rusiya özü birbaşa qatılmayıb, ancaq dövlətin içindeki erməni herçiləri, və ya Rusyanın siyasetində ciddi rol oynayan erməni əsillilər kömək edib və biz torpaqlarımızı itirmişik. Bütün bunlar, haqsızlıqla üzləşmək, dünyənin ikili siyaseti cəmiyyətdə aqressiya yaradır. Ancaq bunun bir sonu da olmalıdır. Mən illər uzunu iqtidər mətbuatında bir o qədər soyulmamış, nəinki müxalifət mətbuatında. Bir-birimizə qarşı bu münasibət nədir? Ona görə insanlar bir araya gəlməkdən qorxular. Bir arası partiyaların qərarı da var idi ki, heç bir bərliyə qoşulmayıcaq. Çünkü birləklər sünə şəkildə yaranır, yalançı bir

ilə üzləşirsən. Bu təhqirlər de daha çox bizim müxalifət dəsərgəsindən gəlir.

- *Bunun səbəbi nadir?*

- Bunların bir hissəsi cahilidən gəlir. Ancaq bir hissəsi de bilərkədən, bəzən liderlərin təhribi ilə, başqası kiçilsin, mən böyüküm psixologiyası ilə edilir. Bunun da nəticəsi olmaz. Mən bir millətin içinde aqressiyani qəbul etmirəm. Bu bizim gələcəyimiz üçün böyük təhlükədir. Bu il Azərbaycanın Şərqdə ilk olaraq qurduğu Demokratik Cumhuriyyətin 100 illiyidir. Bu cümləhuriyyəti quranların tərcüməyi-hali gözümüzün qabağında olur ki, onlar hansı çətinliklərdən keçiblər, necə ağır şərtlərlə dövlət qurublar. Bu gün Azərbaycanın gələcəyini düşünən adamlar öz şəxsi iddialarını bir kənara qoyub gələcəyi düşünməlidirlər.

Bu gün Azərbaycanın ən böyük dəndlərindən biri sevgisizlidir. Millət bir-birinə sevgisini itirib, bir-birinə salam vermek, halını soruşmaq istəmir. Cəmiyyət sanki gözləyir ki, birinin ayağı büdrəsin və ac qurd kimi onun üstüne tökülsün. Rəhmdilik, xeyirxahi, mərhemət hissi zəifləyib. Bütün bunlar siyasetdən uzaq səhəbələr olsa da, siyasi mühitimiz de ab-havasını müyyənənəşdən məsələlərdər.

- *Son vaxtların ən aktual məvzularından biri də AMEA-nın Orfoqrafya lüğətində dəyişiklik etmək cəhdidir. Nədənsə dildə istənilən dəyişiklik cəmiyyət tərəfindən təqidlə, hətta aqressiya ilə qarşılınır... Azərbaycan Dil Qurumunun rəhbəri olaraq siz bu prosesi necə qiymətləndirdiniz?*

(Davamı növbəti sayımda...)

□ Nərgiz LİFTİYEVA
□ Foto: Məşrur MƏRD

Fevralın 8-də Azərbaycanın sevimli teatr və kino aktrisası, Xalq artisti Zərnigar Atakişiyeva vefat etdi. Lakin sonradan məlum oldu ki, 72 yaşlı aktrisa əslində fevralın 8-də yox, azı 2-3 gün önce dünyasını dəyişib. Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, aktrisa ailə həyatı qurmayışdı və ömrünün sonuna qədər tenha yaşayıb. O, tamaşaçılara daha çox "Təhminə" filmindeki Zivə, "Kökden düşmüş piano" kino-tamaşa-sındakı ana, "Qara Volqa" filmindeki Solomonovna, "Ölsəm... bağışla" filmindəki Yusifin anası obazından, müxtəlif məşhur teatr tamaşalarından tanışdır.

1973-cü ildə Akademik Milli Dram Teatrına gələn aktrisa təxminən 1992-ci ildə səhnədən uzaqlaşır. Səbəb isə aktrisa səhnədə cəmi 2 rol verilməsi olub. Lakin 7 ildən sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Veliyevin dəvəti ilə yenidən teatra qaydırıb. Bundan sonra 2000-ci ildə isə Xalq artisti fəxri adına, 2014-cü ildə "Şöhrət ordeni"ne, Cəfər Cabbarlı mükafatına layiq görürlüb. Aktrisa prezident təqəudçüsü idi.

Xalq artisti ilə dəfələrlə təref müqabili olmuş Firəngiz Mütəllimova həmkarının ölümü ilə bağlı öz təssüratlarını "Yeni Müsavat"a bələdüd: "Zərnigar xanım son zamanlarda zənglərə cavab vermir, heç kəs qapı açmırı. Təkcə bizə deyil, öz qohumlarına da bu cür davrandı. Yəni özüne qapanmışdı. Səbəbini bilmirdik. Bəlkə də xəstəliyi ilə bağlı idi. Amma bili-rəm ki, şəkər xəstəliyindən, ürək ağrılardan əziyyət çəkir-di. Hər kəs onun ölümündən şoka düşdü. Biz ondan çox nigar-an idik. Hər tamaşaşa gedəndə bir-birimizdən soruşurduq ki, bunun axarı nece olacaq.



Məşqlərə gelmirdi, zənglərimizə cavab vermirdi. Bir sözlə, hamı narahat idi. O isə cavabında deyirdi ki, "Men belə istəyi-rəm, məni narahat etməyin."

Uzun illər onunla təref müqabili olmuşam - xüsusən də "Təhminə ve Zaur" tamaşasında. Həmin tamaşada Zaurun anası obrazında çıxış edirdi.

Çox gözəl aktrisa idi. Əvveller mən onu deyib-gülən insan kimi tanıyırdım. Qastrollarda dəfələrlə bir yerde olmuşuq. Əgər hamı bir neçə çamadanla gedəndə Zərnigar xanım bir kiçik zənbillini götürürdü. Deyirdi ki, "özüümə niye yüksək edim?" Çox qəribə, özünəməxsus xarakteri var idi. Yəni mən bu insandan

Çox gözəl aktrisa idi. Əvveller mən onu deyib-gülən insan kimi tanıyırdım. Qastrollarda dəfələrlə bir yerde olmuşuq. Əgər hamı bir neçə çamadanla gedəndə Zərnigar xanım bir kiçik zənbillini götürürdü. Deyirdi ki, "özüümə niye yüksək edim?" Çox qəribə, özünəməxsus xarakteri var idi. Yəni mən bu insandan

özümüzə qarşı pis bir rəftar gör-memişdim, əksinə, hər kəsə dəstək olurdu. Daim onu yerini bilən, edilən hörmətə iki qat cavab verən, yaxşı insan kimi xatırlayıram. Ümumiyyətə, bu peşənin insanları həmişə həssas olur. Bir zamanlar teatrda küsəndə, nazir müavini Ədalət Veliyev onu yenidən teatra qaytarıb. Dedi ki, "Zərnigar xanım, siz lazımsız, qaydırın". Xatırlayıram ki, onu təmtəraqla teatra qaytardılar, 2014-cü ildə "Şöhrət ordeni"ne layiq gördüler.

Həmçinin prezident təqəüdü alırdı, prezidentin verdiyi evda yaşayırı, ən gözəl rolları oynayırdı. Yəni o, diqqətdən kənardə qalan aktrisa olmayıb. İstər teatrın kollektivi, istərsə də rəhbərlik tərəfindən həmişə hörmətlə qarışınır. Onun nəden küsə biləcəyindən xəbərsizəm. Bəlkə də xəstəlikləri ilə barışmayıb".

Merhum aktrisa ilə dəfələrlə təref müqabili olmuş **Xalq artisti Rəfael Dadaşov** da öz təessüratlarını bələdüd: "Zərnigar xanım səhhəti ilə elaqədar teatrda uzaqlaşmışdı. Bu da ha-

mımızı meyus etmişdi. Onun ölümü teatrımız üçün faciədir. Onunla təref müqabili olmaq mənən üçün şərəf idi. Mən teatrda Zərnigar xanım artıq teatrda çalışırı. Əlbəttə, onun təkidi ilə mən "Mehmanxana sahibəsi" tamaşasında Sinyor Kavalər rolu oynadım. Doğrusu, mən roldan intima edirdim. Lakin Zərnigar xanımın inadı ilə mən o tamaşada oynamadım. Buna görə mən Zərnigar xanımı ömür boyu minnətdaram. Çünkü tamaşa məni olduqca populyar etdi. Zərnigar xanımla bir çox tamaşalarda təref müqabili olmuşuq. Deyim ki, bu aktrisa həm özüne qarşı, həm də təref müqabillərinə qarşı tələbkar olub. O, öz rolinə elə-bele oynamayıb. Bu da onun özünün professionallığını irəli gəlib. Mən çox məyusam son zamanlar onunla bir sahənde ola bilmədim. Biz aktyorlar axı sahədə oynamadan başqa həm də bundan qidalanırıq. Təref müqabilməz baxır, ondan öyrənir, yeri gələndə tətbiq edir, oynamaq üsulu qazanırıq. Ona görə də Zərn-

cədə ötən ilin əvvəllerində hazırlanmış vaksin artıq bu qrip üçün işləmir.

Avstraliya və Kanadadan alınmış məlumatların təhlili göstərir ki, vaksinlər indiki qripin qarşısını yalnız 10 faiz hallarda ala bilib. Halbuki normal zərdablar üçün bu rəqəm adətən 30-60 faiz arası olmalıdır. Lakin ən pis hallarda da vaksinlər qripin ən azı sərtliyini ala bilir.

Alımlar bildirirlər ki, vaksinləri gücləndirməyin yollarından biri də onların virusunun başının yox, gövdəsinin hədəfleməsi ola bilər. Çünkü virus ən çox gövdə hissəsində mutasiya məruz qalır. Digər bir yol genetik dəyişdirmə üsulu ilə alınmış viruslar ola bilər. Belə viruslardan alınmış vaksinlər insanın immun sistemini daha əvvəl reaksiyasını təmin edərdi.

Amerikada yayılan qrip xəstəliyinin ölkəmizə də ayaq basa biləcəyi ehtimalına gəldikdə isə, ekspertlər qeyd edir ki, bu ölkənin sərhədləri ciddi nəzarətə alınmazsa, bir çox ölkələrə, o cümlədən Azərbaycana da yaya bilər. Qeyd edək ki, ölkədə yayılan virusla elaqədar insanların H3N2 kimi tanınan alt tipidir.

Məqalədə deyilir ki, ilk dəfə 50 il əvvəl müəyyən edilmiş bu virus əvvələn qripin yeni olması ilə bağlıdır. Adətən qrip virusunun yeni ştamlarını onlar əhalini "vuranadək" tanımaq olmur. Bir çox ağır xəstəliklərin müalicəsi və praktikasını bacaran müasir təbabət elmi qrip hələ də proqnozlaşdırıb.

1918-ci ilin pandemiyasından zəif olsa da, bu mövsümün qripini artırışdırın bir sıra faktorlar mövcuddur. Bu qrip töredən virus ştammı köhnə ştammanın H3N2 kimi tanınan alt tipidir.

Məqalədə deyilir ki, ilk dəfə



Belə ki, BBC-nin yaydığı məlumatata görə "The Economist" qəzeti bu haqda maraqlı faktları açıqlayıb. Qeyd olunub ki, adətən ağır qrip mövsümlərində danişarkən,

1918-1920-ci illərin qrip epidemiyaları yada düşür. O epidemiyalarda qripə dünya üzrə 500 milyon insan yoluxmuş, bunlardan 1918-ci ildə 50, 1920-ci ildə isə 100 milyon insan tələf olmuşdu. O vaxtlar qrip elə bir miqyas almışdı ki, insanları dəfn etmək üçün tabut çatışdırırdı.

Məqalədə deyilir ki, bu pandemiyanın belə sərt olması qripin bu virusunun yeni olması ilə bağlıdır. Adətən qrip virusunun yeni ştamlarını onlar əhalini "vuranadək" tanımaq olmur. Bir çox ağır xəstəliklərin müalicəsi və praktikasını bacaran müasir təbabət elmi qrip hələ də proqnozlaşdırıb.

1918-ci ilin pandemiyasından zəif olsa da, bu mövsümün qripini artırışdırın bir sıra faktorlar mövcuddur. Bu qrip töredən virus ştammı köhnə ştammanın H3N2 kimi tanınan alt tipidir.

Məqalədə deyilir ki, ilk dəfə 50 il əvvəl müəyyən edilmiş bu virus əvvələn qripin yeni olması ilə bağlıdır. Adətən qrip virusunun yeni ştamlarını onlar əhalini "vuranadək" tanımaq olmur. Bir çox ağır qrip mövsümlərində danişarkən,

gar xanımın teatrda getməsi həm bizim üçün, həm də özü üçün pis idi. Hamımız çox pərişanıq... Elə aktyor, aktrisalar var ki, sadəcə, teatr aleminə gəlib-gedir. Amma Zərnigar xanımın izi, rolları həmişə yaşayacaq, qəblərdə yeri olacaq. Allah ona rəhmət eləsin. Onsun da biz itirə-itirə gedirik".

Xalq artisti Məleykə Əsədova isə sosial şəbəkədə mərhum həmkarı, sevimli rəfiqəsi haqqında deyib: "Bu sözler göz yaşı ilə yazırıam, çünkü sənətdə onunla bir sahnedə, bir çox tamaşalarda təref müqabili olmuşam. Bununla belə, illərlə bir qrim otağında yoldaşlıq etmişik. On əsas da həyatda ana-bala münasibətlərində olmuşuq. Axır vaxtlar telefonlara cavab vermir, evine gedəndə də qapını açmırı. Telefonda sonuncu danışığımızda dedi ki, "tək qalmaq istəyirəm". Gedib şəhəri gəzir, gelib televizora baxırı. Belə rahat hiss edirdi özünü. Dəfələrlə danışığımız olub, demişəm ki, "Zara, sən tek özünə deyil, Azərbaycan səhnəsinə də lazımsan. Tamaşalar səni görmək istəyir". Zərnigar xanım, mənim çox gözəl ürək dostum, anam, bacım, xalqımın aktrisası, səhnə və mən sizin üçün çox darixacığıq. Qəlbimde danışığımız, güldüyüümüz, ağladığımız, kədərləndiyimiz günlər həmişə qalacaq. Siz unudulmayıacaqsınız. Sənətkarın nə yaşı, nə ömrü olur. Sənətkar həmişəyashardır. Allah rəhmət eləsin, ruhun şad olsun".

□ Xalidə GƏRAY,
"Yeni Müsavat"

1918-ci ildə 50, 1920-ci ildə isə 100 milyon insan bu xəstəlikdən tələf olub



Amerikada qrip virusu tügyan etməkdədir. Bir neçə heftə ərzində artıq 50-dən çox uşaqların, ahil insanların əziyyət çəkdiyi bildirilir. Dünya lideri olan bir ölkənin bu xəstəlik qarşısında aciz qalması artıq digər ölkələri də narahat etməyə başlayır. Araşdırımlar isə onu göstərir ki, qripin yaratdığı bu cür facieler ilk dəfə deyil.

asağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsüsən burun, udlaq və qırtlağın selikli qişasını zədəleyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

Xəstəliyin müalicəsinə gəldikdə isə ekspertlər bildirilir ki, paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator təyin olunur. Hərərətin 38,5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıclardan, öskürəklə ağrılaşma hallarında bələğəm-gətiricilərdən istifadə edilir. Zökmə əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu töküür. Tərlədici vəsilərdən ən çox moruq, ondan hazırlanan mürəbbə, cökə çiçəkləri, bələğəm-gətiricilərdən bəyan və gülxəmti kökləri, dəvədabani, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanızın müqavimətini artırmaq, vitamine olan tələbatı ödəmək üçün ən yaxşı vəsitələrdən itburnu meyvelərinin dəmləməsi və qara qarağat şirəsinə qəbul etmək olar. Ətrafdakıların yoluxması üçün ilk növbədə xəstəni təcrid etmek, istifadə etdiyi dəsmal, boşqab və stekanı ayırmalıdır.

□ Xalidə GƏRAY
musavat.com

Bü gündərə adlıyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bildirib ki, 2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub.

Nazir müavini bildirib ki, bələdiyyə aktları yoxlanılarak torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib, 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən edilib və bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb.

Bəs bu torpaqları pul verib alan vətəndaşların veziyəti necə olacaq?

"Yeni Müsavat"da tez-tez müraciət edən şikayətçilər bildirirlər ki, çıxarılı torpaq alıqları halda, icra qurumları tərəfindən onlara alıqları torpaqlarda ev tikməyə icazə verilmir. Araşdırma neticəsində məlum olur ki, şikayetçilərin "Çıxış" dedikleri sənəd, bələdiyyələrin, icra qurumlarının tabeliyində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşa 99 illik icarəyə verilməsini göstəren sənəddir. Bu sənəd torpaq üzərində mülkiyyət təsdiq edən sənədlə tətibat baxımından oxşar olduğu üçün vətəndaşlar çox zaman torpaq alan zaman təyinatlı bağlı qeydin fərqi varımlar. Neticeyə isə problemlər ortaya çıxır. Həzirdə Bakıda bir sıra qəsəbələrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri tikilib. Qanunla bu, qadağan olduğu üçün ekspertlər bildirirlər ki, əslində həmin evlər hər kəsəkə bilər.

Bəs 99 illik icarəyə verilmis torpaqdə nə etmək olar? Verilen

çıxış nəyə yarar? Ekspertlər bildirirlər ki, 99 illik icarəyə verilmiş kənd təsərrüfatı torpaqlarında yaşayış evi tikmek olmaz. Burada yalnız təsərrüfat üçün tikililər tikib, qurğular quraşdırmaq mümkündür.

"Yeni Müsavat"da danişan hüquqsuna Əsabəli Mustafayev bildirib ki, ona da bu kimi problemlərle bağlı müraciət edənlər olur: "Kənd təsərrüfatı ilə məşğul olan zaman hər hansı bir nəticənin elə edilməsi uzun zaman tələb edir. Yeni sahibkar əvvəlcə vəsait qoymalı, tikintilər aparmalı əkin-biçin işi görməlidir. Uzun müddət lazımlı olduğun üçün belə torpaqlar məhz 99 illiye icarəyə verilir. Əlbəttə ki, icra məqəvili şərtlərində hansı hallarda torpaq geri alına biləcəyi göstərilir. Burada göstərilir ki, torpaq təyinat üzrə istifadə edilmədikdə, ümumiyyətə istifadə olunmadıqda, torpaq qaydalara uyğun olmayan formada istismar olunduqda geri alına biler. Həm qanunvericilikdə, həm də məqəvillerin özündə bu kimi qaydalar göstərilir. 99 il uzun müddətdən və torpaq bir neçə nəsildən keçə bilər. Yerleşməsindən asılı olaraq bəzi yerlərdə torpağı özelleşdirmək mümkün olur. Ancaq yerlər de var ki, orada yalnız icarə verilir, özelleşdirmək mümkün deyil".

Bundan əlavə torpaqın təyinatını da dəyişmək mümkünündür. Lakin bunun üçün həmin ərazidə dövlət əhəmiyyətli layihələr və digər bu kimi hallar baş vermelidir. Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yaranıqdə torpaqın yerləşdiyi ərazi üzrə icra hakimiyəti tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir: "Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Əli RƏS, "Yeni Müsavat"

99 illik icarə verilən torpaqlarda

ev tikməyə icazə var mı?

Vətəndaşın "kupça" bilib aldığı sənəd, sonradan onun işini çətinə salır...



dövlət əhəmiyyətli layihələr və digər bu kimi hallar baş vermelidir. Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yaranıqdə torpaqın yerləşdiyi ərazi üzrə icra hakimiyəti tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Nazirlər Kabinetin qarşısında vəsətə qaldırır. Nazirlər Kabinetinin tapşığı ilə aidiyəti mərkəzi icra hakimiyəti orqanlarının məsələyə rəyi verildikdən sonra, sifarişçi tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpaqın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı serəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökmətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir.

Ə. Mustafayev bildirib ki, torpaqların bir neçə nəfər icarə verilməsi hallarına da rast gəlinir:

"Necə ki, kooperativ menzillər tekrar satılır, torpaqlarda da bu hal bələdiyyələr tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetmesinin Təşkilü üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əger sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlan



ÜSAVAT

Son səhifə

N 32 (6921) 10 fevral 2018



Oğru oğurladığı əşyalarla bağlı polisə şikayət etdi

Amerikanın Vaşington ştatındaki Spokane-Velli şəhərində oğru əldə etdiyi qənimətlə bağlı polisə şikayət edib. 46 yaşlı Çans hüquq-mühafizə orqanlarına müraciət edərək bəyan edib ki, qonşu qadın onun evinə girib və bir müddət əvvəl həmin qadının sevgilisine məxsus olan, oğurladığı əşyaları aparıb. Şerifin köməkçisi qadınla görüşüb və onunla baş vermiş hadisənin versiyaları üzərində müzakirə aparıb. Qadın deyib ki, bir neçə saatliğina evdən gedib, qayıdanda isə televizor, oyular və bir neçə texniki ləvazimatın olmadığını görüb.

İki heftə əvvəl Çans arṭıq onun mənzilinə girməyə cəhd etmişdi. Buna görə də şübhələr onun üzərində cəmləşib. Çans evdə olmasa da, onun qızı təsdiqleyib ki, səhər saatlarında atası hardansa bir televizor daşıyaraq gətirib. Qonşu öz televizorunu və digər texniki əşyalarını geri götürürək, evinə gətirib.

Çans isə bu ittihamları redd edərək, hüquq-mühafizə orqanları əməkdaşlarına bəyan edib ki, qonşusu bu televizoru və digər əşyaları 100 dollar qarşılığında ona satıb. Araşdırma və uzun sürən sorğu-suallar nəticəsində məsələ aydınlaşdı. Çans son nəticədə qarəti boynuna alıb. Ona başqasının evinə qanunsuz daxil olma, üçüncü dərəcəli oğurluq və xüliqanlı maddələri üzrə iş açılıb.

Sərnişinlər təyyarəni itələyərək işə saldı

Indoneziyada olan Tambolaka aeroportunda yaşananlar hava yolları şirkətlərinin tarixində bir ilk olub. "Garuda İndoneziya" Hava Yollarına məxsus olan, Kupang - Tambolaka sefərini heyata keçirən bir təyyarə sərnişinlər tərəfindən itələnərək çalıkdirilib. Təyyarəni itələyənlər isə hava limanındakı texniklər və təyyarənin bəzi sərnişinləri olub.

Həm yerli, həm də beynəlxalq mediada böyük səs getirən hadisə ilə bağlı hava yolu şirkətindən də açıqlama gəldi. Verilən açıqlamada pilotun xətali olduğu vurğulanıb: "Təyyarənin döndərilməsi üçün



hava limanında lazımi həyat olmadığı üçün belə bir üsula müraciət edilib. Bu xəta pilotumuzun yanlış istiqaməti seçməsindən qaynaqlanıb".

Lotereyada milyonlar udan taylandlı biletini itirdi, intihar etdi

Tayland sakini olan Ciravut Ponqphan lotereyada 41 milyon bat (76 milyon rubl) qazanan dan bir müddət sonra evində ölü tapılıb. Bu haqda lenta.ru saytı "The Mirror" a istinadən yazıb. Onun üstündə məktub tapılıb. C.Ponqphan məktubda bu intihara görə ailəsindən üzr isteyib. Bu hadisəyə qədər Ponqphan bu uduşu qeyd etmək üçün qohum və dostlarını evə dəvət etmişdi. Növbəti gün isə kişi lotereya biletini itirdiyini biliib. Onsuz isə pulu almaq mümkün olmayıb. Kişi bu hadisədən sonra dərin depressiyaya düşüb və işe getməyi dayandırıb. Uduş biletinin başına nə gəldiyi və bunun oğurlanma ehtimalının polis tərəfindən araşdırılması barədə hər hansı xəbər yoxdur.

Fevral ayının əvvəlində amerikalı Poverbal lotereyasında 560 milyon dollar qazansa da, onu almaqdən imtiha etmişdi. Buna sebəb onun cinayətkarlardan qorxması idi. Qadın məhkəmə vasitəsilə pulsdan imtina etmək və adının anonim saxlanması hüququndan istifadə etmək üçün məhkəməyə müraciət etdi.



Qış olimpiadaları üçün Cənubi Koreyada yerləşən və google tərcümə sistemindən istifadə edən Norveç olimpiada heyəti rəhbərliyi Koreya dilində verdikləri sıfarişde 1.500 yumurta əvəzindən 15.000 yumurta alıqlarını deyiblər. Norveç heyətinin aşparı Stale Johansen, Norveç qəzeti olan "Aftenposten"ə açıqlamasında 13.500 yumurta geri göndərməyə nail olduqlarını deyib. BBC-nin Koreya servisindən olan jurnalist David Cann Koreyamın fərqli bir sayma sistemi olduğunu və bu imla səhvinin də yaranmış yanlışlıca səbəb olub ilərini vurgulayıb. Koreya diində 1.500-lə 15.000 arasında yazılış fərqi var. Norveç olimpiada heyətinin rəhbəri Tore Ovrebo, Pyeongchang şəhərindəki mətbuat konfransında deyib ki, "Sifarişlərde bir sıfır artıq idi. Yəni, nəticədə 1.500 rəqəmi 15.000 oldu. Büyüdüüləcək bir durum yoxdur".

Norveç Qış Olimpiadalarına 109 idmançı göndərib.

QOÇ - Təxmini nən saat 12-ya qədər əsas vaxtınızı istirahətə həsr edin. Çünkü həmin ərefədə uğurlardan uzaq olacaqsınız. Sonrakı saatlarda isə qarşılıqlı münasibətlərdə irəliləyişlər gözənlərilər.

BUĞA - Ümumən gərgin gün olsa da, baş çəkəcəyiniz ünvandardan asılı olaraq sabitlinizi təmin edə bilərsiniz. Başqalarının şəxsi işinə müdaxilə etməyin. Dilinizdən dualarınızı əsirgəmeyin.

ƏKİZLƏR - Gündün birinci yarısında həmkarlarınıza müəyyən mübahisələriniz gözlənilir. Əgər haqqı olduğunuza eminsinizsə, mübaradən yayılmayın. Dost məsləhətinə böyük ehtiyacınız var.

XƏRÇƏNG - Hər mənada uğurlu gündür. Qarşınıza qoyduğunuz planların eksəriyyəti ni reallaşdırıa biləcəksiniz. Odur ki, bəxtindən şikayətlənməyi bir kəhəra atın. Dostlara arxa çevirmeyin.

ŞİR - Əgər özünüz özünüzə inanmırınsa, bunu başqalarından gözləmeye dəyməz. Bir az nikbin olun. Kosmik bioritm bir qədər əleyhinizə işlədiyi üçün görəcəyiniz işləri dən-dən götür-qoy edin.

QIZ - Böyük dönüş astanasındasınız. Belə məqamlarda adətən ətrafa sədaqətli dəstlər toplamaq müsbət nəticə verir. Siz də bu təcrübədən yararlanıb qarşındaki həftə üçün bu na hazır olmalıdırınız.

TƏRƏZİ - Nə qədər mane olmaq istəsələr də, özünüzü təmkinli aparmaqla rəqiblərinizi zərərsizləşdirməlisiniz. Axşama yaxın seviyiniz adamlı gəzintiyə çıxmaga çalışın. Bu gün borç almayın.

ƏQRƏB - Fəaliyyətə bağlı müvəffəqiyyətə yetişcəyinizi təsvir edən Götür qübbəsi əzmkarlılığını artırmağı tələb edir. Bu gün qarşınıza çıxan şəxslərin eksəriyyəti mövqeyinizi dəstəkləyəcək, aktiv olun.

OXATAN - Risk və mübahisələrdən yayınsanız, ixtiyarınızda olan bu təqvimdən xeyli razi qalacaqsınız. Ulduzların düzümü maraqlı adamlarla görüşəcəyinizi, həmçinin qonaqlıqlarda iştirakınızı proqnozlaşdırır.

ƏGLAQ - Səhhətə bağlı bəzi problemlərə rastlaşsanız da, bunun ciddi fəsadları olma yanaq, özünüzü nəqliyyatdan da qorunmalısınız. Saat 15-18 arası sevdidirici hadisələr olacaq.

SUTÖKƏN - Kifayət qədər düşəri gündür. Hansısa xoşagelməzliyin baş verəcəyinə inanmayın. Əksinə, hər nə olsa, ondan sizə yalnız xeyir gələcək. Perspektivli sövdəşmələriniz də gözlənilir.


BALIQLAR - Ulduzların düzümü daha çox səyyar fəaliyyətdə uğurlara yaxın olacağını bildirir. Oturaq işlərə az aludə olun. Elə addım atın ki, siz dəlaşdırınların əli boşda qalsın. Səhhətinizi də qoruyun.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Uber kişinin xəyanətini üzə çıxardı

Fransanın cənubunda yaşayan bir kişi Uber firmasını qeyri-korrekt fəaliyyətinə görə məhkəməyə verib. Buna firmanın onun xəyanətini üzə çıxarması səbəb olub. Kişi firmadan 48 milyon dollarlıq təzminat tələb edir. Adı açıqlanmayan fransız həyat yoldaşının iPhone telefonu vasitəsilə taksi çağırıb. Öz akkauntundan çıxmasına baxmayaraq, qadına həyat yoldaşının taksi səfərləri barədə məlumatlar gəlməkdə davam edib. Son nəticədə qadın ərinin xəyanətlərindən xəbər tutub və cütlük boşanıb.

Səhifəni hazırladı: SELCAN



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 5.100